

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

31 dekabr 2019-cu il tarixinə

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına
uyğun Maliyyə Hesabatları ve
Müstəqil Auditorun Hesabatı**

Mündəricat

MÜSTEQİL AUDITORUN HESABATI

MALİYYƏ HESABATLARI

Maliyyə vezlisi haqqında hesabat	1
Menfeet ve ya zərər və sair məcmü gelir haqqında hesabat	2
Kapitalda dəyişiklikler haqqında hesabat	3
Pul vesaitlərinin hərəkəti haqqında hesabat	4

Maliyyə hesabatları üzrə qeydlər

1 "Azerpoçt" MMC və onun fəaliyyəti	5
2 Cəmiyyətin eməliyyat mühiti	5
3 Əsas uğot siyaseti	6
4 Uğot siyasetinin tətbiqi zamanı ehemməyetli ehtimallar və mülahizələr	12
5 Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şəhərlərin tətbiqi	13
6 Yeni uğot qaydaları	15
7 Əsas vesaitlər	17
8 İstifadə hüquqlu aktivlər və icare öhdəlikləri	18
9 Qeyri-maddi aktivlər	19
10 Uzunmüddətli aktivlər üzrə qabaqcadan ödənişlər	19
11 Mal-material ehtiyatları	19
12 Ticaret və digər debitor borclar	20
13 Pul vesaitleri və onların ekvivalentləri	21
14 Nizamname kapitalı	21
15 Borc öhdəlikləri	22
16 Ticaret və digər kreditor bordar	22
17 Müştəri hesabları	23
18 Gelirlerin kateqoriyaları üzrə təhlili	23
19 Sair Gelirler	23
20 Xidmetlərin maya deyeri	24
21 Əməliyyat xərcləri	24
22 Maliyyə gelirleri və xərcləri	24
23 Menfeet vergisi	25
24 Əlaqəli təreflərinə eməliyyatlar və qalıqlar	25
25 Teehhüdler və şərti öhdəliklər	26
26 Kapitalın idare olunması	27
27 Maliyyə aletlərinin qlymetləndirme kateqoriyaları üzrə təqdim edilməsi	27
28 Maliyyə risklərinin idare edilmesi	28
29 Hesabat tarixindən sonrakı hadisələr	33
30 1 yanvar 2018-ci il tarixindən evvelki dövrələrə tətbiq edilən uğot siyaseti	34

Müstəqil Auditorun Hesabatı

"Azerpoçt" MMC-nin Təsisçisine ve Rehberliyine:

Rəy

Bizim fikrimizce, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektler baxımından "Azerpoçt" MMC-nin ("Cəmiyyət") 31 dekabr 2019-cu il tarixləne maliyyə vəzliyyətini ve həmin tarixdə başa çatan il üzrə maliyyə neticelerini ve pul vesaitlərinin hərəketini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına ("BMHS") uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Cəmiyyətin maliyyə hesabatları aşağıdakılardan ibaretdir:

- 31 dekabr 2019-cu il tarixləne maliyyə vəzliyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə menfeet və ya zərer və salı mecmu gelir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə pul vesaitlərinin hərəketi haqqında hesabat; və
- esas uçot siyaseti və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışiq. Bu standartlar üzrə bizim mesuliyyət reyimizin "Maliyyə hesabatlarının auditine görə auditorun məsuliyyəti" bölməsində eks etdirilir.

Biz hesab edirik ki, elde etdiyimiz audit sübutları reyimizi əsaslandırmaq üçün yeterli və münasibdir.

Müstəqillilik

Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Meceləsinə (Etika Meceləsi) uyğun olaraq Cəmiyyətdən asılı olmadan müstəqil şəkilde fealiyyət göstəririk. Biz Etika Meceləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərləmizi yerine yetirmişik.

Maliyyə hesabatlarına görə rəhberliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rehberlik maliyyə hesabatlarının BMHS-e uyğun olaraq hazırlanması və düzgün təqdim edilmesi, elecə de firldaqçılıq və yaxud sehv neticesində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhberliyin zəruri hesab etdiyi daxili nezaret sistemine görə mesulliyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhberlik Cəmiyyəti leğv etmek və ya fealiyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Cəmiyyətin fasilesiz fealiyyət göstərmək qabiliyyətinin qıymətləndirilməsinə, müvafiq hallarda fealiyyətin fasilesizliyinə dair məlumatların açıqlanmasına və fealiyyətin fasilesizliyi prinsiplinin istifadə edilməsinə görə mesulliyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nezarete görə mesulliyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədlimiz bütövlükde maliyyə hesabatlarında fırıldaqçılıq və ya sehv neticesində ehemiyətli təhriflərin olub-olmadığını dair kifayət qeder eminlik elde etmek və reyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qeder eminlik eminliyin yüksək seviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün ehemiyətli təhriflərin həmişə aşkar olunacağına zəmanet vermir. Təhriflər fırıldaqçılıq və ya sehv neticesində yaranan biler və fərdi və ya mecmu olaraq istifadəcilerin maliyyə hesabatları esasında qəbul edeceyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda ehemiyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissesi olaraq, biz audit zamanı peşəkar mülahizə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz hemçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya sehv neticesində ehemiyətli təhriflərin olması riskini müyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayıv və heyata keçirir və reyimizi esaslandırmaq üçün yeterli və münasib audit sübutlarını elde edirik. Fırıldaqçılıq neticesində yaranmış ehemiyətli təhriflərin aşkar edilməməsi riski sehvler neticesində yaranmış ehemiyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkden göstərilməməsi, yanlış təqdimat və ya daxili nezət sisteminde sui-istifade halları daxil ola bilər.
- Cəmiyyətin daxili nezət sistemlərin effektivliliyinə dair rey bildirmek üçün deyil, şəraitə uyğun audit prosedurlarını işleyib hazırlamaq üçün daxili nezət sistemi üzre məlumat elde edirik.
- Rehberlik tərefindən istifade edilən uçot siyasetinin uyğunluğunu, həbələ uçot texminləri və müvafiq açıqlamaların münasibiliyini qiymətləndiririk.
- Feallyyetin fasilesizliyi principinin rehberlik tərefindən istifade edilməsinin uyğunluğuna və elde edilen audit sübutları esasında Cəmiyyətin faslesiz feallyyet göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadise və şəraitle bağlı ehemiyətli qeyri-müeyyənliyin mövcud olub-olmadığını dair qənaətə gelirik. Əhemiyətli qeyri-müeyyənliyin mövcud olduğu qənaətəne geldikdə, auditor reyimizde maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirmeli və ya belə məlumatların açıqlanması yeterli olmadıqda, reyimizde deyişiklik etməliyik. Neticelerimiz auditor hesabatımızın tarixinədək elde edilən audit sübutlarına esaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Cəmiyyətin faslesiz feallyyetinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və mezmunu, həbələ esas eməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmişiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdhə olan selahiyətli şəxslərə digər meselelərlə yanaşı, planlaşdırılan audit prosedurlarının hecmi və müddəti, həbələ ehemiyətli audit neticələri, o cümlədən audit zamanı daxili nezət sisteminde aşkar etdiyimiz ehemiyətli çatışmazlıqlar barede məlumat veririk.

PricewaterhouseCoopers Audit Azerbaijan LLC

Bakı, Azərbaycan Respublikası

6 oktyabr 2020-ci il

**Azerpoçt Mehdud Mesuliyətli Cəmiyyəti
Maliyyə vəziyyəti haqqında hesabat**

<i>Azerbaycan manatı ilə</i>	<i>Qeyd</i>	<i>31 dekabr 2019</i>	<i>31 dekabr 2018</i>
Aktivler			
Əsas vesalitlər	7	48,446,900	52,424,174
Istifadə hüquqlu aktivlər	8	533,246	
Qeyri-maddi aktivlər	9	886,444	1,186,827
Uzunmüddetli aktivlər üzrə qabaqcadan ödənişlər	10	537,707	862,921
Cəmi uzunmüddetli aktivlər		50,404,297	54,473,922
Pul vesalitlər və onların ekvivalentləri	13	118,120,900	75,920,276
Ticarət və digər debitor borclar	12	15,782,370	14,798,387
Mal-material ehtiyatları	11	1,848,711	1,766,201
Texire salınmış vergi aktivlər	23	173,648	173,648
Sair aktivlər		31,712	32,340
Cəmi qısamüddetli aktivlər		135,957,341	92,690,852
CƏMI AKTİVLER		186,361,638	147,164,774
Kapital			
Nizamname kapitalı	14	73,344,500	73,344,500
Sair ehtiyatlar		56,717	56,717
Yığılmış zərər		(14,188,061)	(16,908,915)
Cəmi kapital		59,213,156	56,492,302
Öhdəliklər			
Borc öhdəlikləri	15	12,636,447	13,479,177
İcare öhdəlikləri		286,110	-
Cəmi uzunmüddetli öhdəliklər		12,922,557	13,479,177
Ticaret və digər kreditor borclar	16	16,446,628	26,577,469
Müşteri hesabları	17	96,781,709	49,684,398
Borc öhdəlikləri	15	731,429	731,428
İcare öhdəlikləri		266,159	-
Cəmi qısamüddetli öhdəliklər		114,225,925	77,193,295
Cəmi öhdəliklər		127,148,482	90,672,472
Cəmi kapital ve öhdəliklər		186,361,638	147,164,774

6 oktyabr 2020-ci tarixində Rehberliyin adından təsdiqlənmiş və imzalanmışdır.

Emin Əfəndiyev
Baş Direktor



Müseyib Əliyev
Baş Mühasib

**Azerpoçt Mehduđ Mesuliyetli Cəmliyeti
Menfeet ve ya zərər və sair mecmu gəlir haqqında hesabat**

Azerbaycan manatı ilə	Qeyd	2019	2018
Gelirlər	17	45,156,159	45,622,247
Xidmetlərin maya deyeri	19	(26,306,111)	(29,501,218)
Ümumi menfeet		18,850,048	16,121,029
Sair əməliyyat gelirleri	18	3,030,122	1,039,348
Əməliyyat xərcləri	20	(18,452,053)	(18,055,308)
Əməliyyat menfeeti/(zərəri)		3,428,117	(894,931)
Xarici valyuta mövqeyinlərin yenidən qiymətləndirilmesi			
Üzrə gelir çıxılmaqla zərər		(46,031)	(298,387)
Məllye gelirleri/(xərcləri)	21	(60,578)	(9,741)
Vergidən əvvəlki menfeet/(zərər)		3,321,508	(1,203,059)
Menfeet vergisi geliri	22	(600,654)	47,218
II Üzrə xalis menfeet/(zərər)		2,720,854	(1,155,841)

**Azerpoçt Mehndid Mesuliyetli Cəmiyyəti
Kapitalda dəyişikliklər haqqında hesabat**

Azerbaycan manatı ilə	Nizamname kapitalı	Sair ehtiyatlar	Yığılmış zərer	Cəmi kapital
1 yanvar 2018-ci il tarixinə qalıq	73,344,500	68,110	(15,753,074)	57,659,536
İ Üzrə zərer	-	-	(1,155,841)	(1,155,841)
İ Üzrə cəmi mecmu zərer	-	-	(1,155,841)	(1,155,841)
Sair ehtiyatlardan azalmalar	-	(11,393)	-	(11,393)
31 dekabr 2018-ci il tarixinə qalıq	73,344,500	56,717	(16,908,915)	56,492,302
İ Üzrə menfeet	-	-	2,720,854	2,720,854
İ Üzrə cəmi mecmu menfeet	-	-	2,720,854	2,720,854
31 dekabr 2019-cu il tarixinə qalıq	73,344,500	56,717	(14,188,061)	59,213,156

**Azerpoçt Mehdud Mesuliyetli Cəmliyyəti
Pul vesaitlerinin hərəkəti haqqında hesabat**

Azerbaycan manatı ilə	Qeyd	2019	2018
Əməllyat fealiyyəti üzrə pul vesaitlerinin hərəkəti			
Vergidən evvelki (zərər)/menfeət		3,321,508	(1,203,059)
Düzelşələr:			
Əsas vesaitlərin amortizasiyası		6,422,748	6,288,502
Qeyri-maddi aktivlərin amortizasiyası	9	349,567	403,323
Ticaret və digər debitor borclarınn deyərsizləşməsi	21	191,240	498,175
Uzunmüddətli aktivlər üzrə avans ödənişlərinin deyərsizləşməsi		-	59,158
Əsas vesaitlərin deyərsizləşməsi		-	280,862
Əsas vesaitlərin silinməsi üzrə zərər		40,765	-
Maliyyə xərcləri	22	60,578	9,741
Mezənne fərqləri		46,031	298,387
Dövriyyə kapitalında deyişikliklərdən evvel əməllyat fealiyyəti üzrə pul vesaitlerinin hərəkəti		10,432,437	6,634,889
Ticaret və digər debitor borclarda artım		(1,175,223)	(976,868)
Mal-material ehtiyatlarında artım		(82,510)	(557,890)
Diger qısamüddətli aktivlərde azalma		628	60,893
Ticaret və digər kreditor borclarda artım/(azalma)		(10,731,495)	6,614,774
Müşteri hesablarında artım		46,897,311	27,404,338
Dövriyyə kapitalında deyişikliklər		34,908,711	32,545,247
Ödenmiş faizlər		(60,578)	(10,628)
Əməllyat fealiyyəti üzrə daxil olan xalis pul vesaitleri		45,280,570	39,169,508
İnvestisiya fealiyyəti üzrə pul vesaitlerinin hərəkəti			
Əsas vesaitlərin alınması		(1,894,402)	(4,356,801)
Qeyri-maddi aktivlərin alınması	9	(49,184)	(17,976)
İnvestisiya fealiyyəti üzrə istifadə edilen xalis pul vesaitleri		(1,943,586)	(4,374,777)
Maliyyələşdirmə fealiyyəti üzrə pul vesaitlerinin hərəkəti			
Borc öhdəliklərinin ödənilməsi		(842,729)	(874,840)
İcare öhdəliklərinin ödənilməsi		(247,600)	-
Salır ehtiyatlardan azalmalar		-	(44,424)
Maliyyələşdirmə fealiyyəti üzrə istifadə edilen xalis pul vesaitleri		(1,090,329)	(919,264)
Mezənne deyişikliklərinin pul vesaitleri və onların ekvivalentlərinə təsiri		(46,031)	(249,430)
İlin evvelinə pul vesaitleri və onların ekvivalentləri	13	75,920,276	42,294,239
İlin sonuna pul vesaitleri və onların ekvivalentləri	13	118,120,900	75,920,276

1 "Azerpoçt" MMC ve onun fealiyyəti

"Azerpoçt" Mehdud Mesuliyetli Cəmiyyət ("Cəmiyyət"), keçmiş Azerpoçt İstehsalat Birliyi, Azərbaycanda dövlət poçt operatorudur. Cəmiyyət 23 sentyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Neqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin ("NRYTN") 151 sayılı qərarı əsasında yaradılmışdır.

Cəmiyyətin fealiyyəti "Poçt Rabitəsi" haqqında Azərbaycan Respublikasının qanunu və digər müvafiq qanunvericilik esasında tenzimlənir.

Cəmiyyət Üzeyir Hacıbəyov küç. 36, AZ1000, Bakı, Azərbaycan ənvanında qeydiyyatdan keçmişdir.

Cəmiyyətin 63 poçt filialı, işğal edilmiş rayon və şəhər ərazisində 7 regional rabitə qovşağı, və 3 ekspres poçt xidmeti, yerli və beynəlxalq miqyasda bağlamaların çatdırılmasını, və dövlət orqanlarına xüsusi kuryer xidmətləri təmin edən filialı var. Cəmiyyətdə 5,000-dən çox işçi çalışır.

Ənənəvi poçt xidmətlərinə əlavə olaraq zərf və ya bağlamaların göndərilməsi ilə yanaşı, müəssisə gelir bazasını genişləndirmək və maliyyə effektivliyini artırmaq üçün bir sıra yeni xidmətlər təqdim edir. Bura daxildir:

1. Ödeniş xidmətləri, təqaüdler və sosial sığorta ödənişleri və dövlət orqanlarından və ya dövlət orqanlarına digər pul daxil olmaları daxil olmaqla
2. Yığım xidmətləri, kommunal xidmətlər və oxşar ödənişlər üçün
3. Daxili və beynəlxalq pul köçürmələri
4. Biznes xidmətləri, şəhərlərarası zəngler, faks və suretçixarma xidmətləri üçün telefona girişin təmin edilmesi daxil olmaqla
5. Satış, Sim kartların və ənənəvi poçt markalarına əlavə olaraq qəzeti daxil olmaqla

Cəmiyyət Azərbaycan Respublikası Əmlak Meseleləri Dövlət Komitəsi ("ƏMDK") ilə temsil olunmaqla, 100% Azərbaycan dövlətinin mülkiyyetindədir.

Təqdimat valyutası: Hazırkı maliyyə hesabatlarındakı məbleğlər başqa valyuta göstərilmediyi halda, Azərbaycan manatı ilə ("AZN") təqdim edilir.

2 Cəmiyyətin eməllyyat mühiti

Azərbaycan Respublikası: 2019-cu ilde Azərbaycan iqtisadiyyatında inkişaf etmekdə olan bazarlara xas makroiqtisadi prosesler müşahidə edilib. Hökumətin heyata keçirdiyi iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının sabit inkişafına ehemiyətli töhfə verib. Azərbaycan Respublikasının Mərkəzi Bankının heyata keçirdiyi pul-kredit siyaseti aşağı və stabil inflasiyanın təmin edilmesi yolu ilə qiymətlər sabitliyinin elde olunmasına yönəlmüş, əhali və işgüzar fealiyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına istiqamətlənmişdir.

İl erzində inflasiya aşağı birreqəmli seviyyədə sabitlenmiş, iqtisadi artım pozitiv zonada qalmadı davam etmiş, milli valyutanın mezzənesi dayanıqlı olmuş, xarici sektorda müsbət meyiller baş vermiş, tədliye balansının profisi tələkin strateji valyuta ehtiyatlarının artmasına şərait yaratmışdır.

Bununla yanaşı, vergi sisteminde de ehemiyətli tədbirlər görülmüşdür. Vergi sisteminin çevikliyini və şəffaflığını təmin etmek məqsədilə Vergi Meceləsinə bir çox deyişikliklər edilmişdir. "Azərbaycan Respublikasının Vergi Meceləsinə deyişiklik edilmesi haqqında Qanunun" qəbul edilmesi neticesində Vergi Meceləsinə bir çox güzəştlər tətbiq edilmiş, o cümlədən kiçik və orta sahibkarlıq subyektləri 7 il müddətində vergidən azad edilmiş, neft-qaz sahəsində fealiyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilen şəxslərin gəlirləri üçün vergi derecələri azaldılmışdır.

2020-ci ilin yanvar ayında "Standard & Poor's" beynəlxalq kredit reytingi agentliyi Azərbaycanın uzunmüddətli suveren kredit reytingini xarici və milli valyutada "BB+/B" seviyyəsində təsdiqleyib. Uzunmüddətli kredit reytingi üzrə proqnoz "sabit" saxlanılıb. Agentlik Azərbaycanın iqtisadi artımının orta seviyyədə bərpa olunacağını, lakin hələ də neft senayesi tendensiyalarından və dövlət investisiyalarından asılı olacağını proqnozlaşdırır.

Cəmiyyətin rəhbərliyi mövcud iqtisadi mühitde baş verən prosesləri müşahidə edir və Cəmiyyətin yaxın gelecekdə fealiyyətinin dayanıqlığını və inkişafını təmin etmək üçün zəruri hesab etdiyi qabaqlayıcı tədbirlər görür. Buna baxmayaraq, mövcud iqtisadi vəziyyətin gelecek təsirini qabaqcadan proqnozlaşdırmaq nisbətən mürekkeb olduğuna görə rəhbərliyin iqtisadi mühitlə bağlı cari proqnozlari və texmnləri faktiki nəticələrdən fərqli ola bilər.

3 Əsas uçot siyaseti

Maliyyə hesabatlarının tətbiatının əsası. Hazırkı maliyyə hesabatları maliyyə aletlerini ilkin olaraq edaletli deyerle tanımaqla, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına ("BMHS") uyğun olaraq ilkin deyer metoduna əsasən hazırlanmışdır. Qeyd olunan maliyyə hesabatlarının hazırlanması zamanı tətbiq edilən əsas uçot siyasetləri aşağıda göstərilir. 1 yanvar 2019-cu il tarixindən BMHS 16-ya (İcare) keçidən əlaqədar uçot siyasetində baş veren dəyişikliklərdən başqa, həmin uçot siyasetləri başqa cür göstərilmediyi hallarda, təqdim edilən bütün dövrləre müvafiq şəkilde tətbiq edilmişdir. 5-ci ve 30-cu Qeydlərə baxın. 31 dekabr 2018-ci il tarixinə qeder icare eməliyyatlarına tətbiq edilən uçot siyaseti Qeyd 30-da göstərilir.

Maliyyə hesabatlarının BMHS-e uyğun olaraq hazırlanması bezi ehəmiyyətli uçot texminlərinin istifadəsini tələb edir. Bundan əlavə, uçot siyasetini tətbiq ederken rəhberlik öz mülahizələrini ireli sürməlidir. Daha yüksək mülahizə tələb edən və ya mürəkkəb olan sahələr, həmçinin maliyyə hesabatlarının hazırlanması üçün ehtimal və texminlərin ehəmiyyətli olduğu sahələr Qeyd 4-de açıqlanır.

Xarici valyutanın çevrilmesi. Cəmiyyətin eməliyyat valyutası onun fealiyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası hesab edilir. Cəmiyyətin eməliyyat və təqdimat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azerbaycan manatıdır ("AZN"). Hazırkı maliyyə hesabatlarındakı məbleğlər Cəmiyyətin təqdimat valyutası olan AZN ilə eks olunmuşdur.

Əməliyyatlar və qalıqlar. Monetar aktivlər və öhdəliklər Azərbaycan Respublikasının Mərkəzi Bankının ("Mərkəzi Bank") müvafiq hesabat dövrünün sonuna qüvvəde olan resmi valyuta mezennəsinə uyğun olaraq Cəmiyyətin eməliyyat valyutasına çevrilir. Belə əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və monetar aktiv və öhdəliklərin Mərkəzi Bankın ilin sonuna müəyyən etdiyi resmi mezennə ilə Cəmiyyətin eməliyyat valyutasına çevrilmesi neticesində yaranan gelir və zərər menfeət və ya zərərde tanınır. Borclar ile bağlı mezene fərqlərindən yaranan gelir və zərər menfeət və ya zərər haqqında hesabatda "maliyyə gelirləri və xercləri" kimi göstərilir. Mezene fərqindən yaranan bütün digər gelir və zərər menfeət və ya zərər haqqında hesabatda "xarici valyuta mövqeyinin yeniden qiymətləndirilməsi üzrə gelir çıxılmaqla zərər" kimi eks etdirilir. İlın sonuna qüvvəde olan mezennə ilə çevrilme ilkin deyerle qiymətləndirilen qeyri-monetar maddələrə tətbiq edilmir. Xarici valyutada olan və ilkin deyerle qiymətləndirilen qeyri-monetar maddələr ilkn əməliyyatlar həyata keçirildiyi tarixe mövcud olan mezennə ilə çevrilir. Xarici valyutada olan və edaletli deyerle qiymətləndirilen qeyri-monetar maddələr edaletli deyərin müəyyən edildiyi tarixe qüvvəde olan mezennələrdən istifade etməklə təqdimat valyutasına çevrilir.

31 dekabr 2019-cu il tarixinə Cəmiyyət hazırlı maliyyə hesabatlarının hazırlanmasında aşağıdakı rəsmi valyuta mezennələrindən istifadə etmişdir: 1 ABŞ dolları = 1.7000 AZN (2018: 1 ABŞ dolları = 1.7000 AZN); 1 Avro = 1.9035 AZN (2018: 1 Avro = 1.9468 AZN) 1 Rus rublu = 0.0274 AZN (2018: 1 Rus rublu = 0.0245 AZN) və 1 SDR (Xüsusi Borcalma Hüququ) = 2.3463 AZN (2018: 1 SDR = 2.3573 AZN).

Əsas vesaitler. Əsas vesaitler her hansı yiğilmiş amortizasiya və ehtiyac yaranarsa deyərsizleşme üzrə ehtiyat çıxılmaqla, ilkin deyerde uçota alınır. Əsas vesaitler ilə bağlı sonrakı xerclər müvafiq olaraq aktivin balans deyerində və ya ayrıca aktiv kimi yalnız o halda tanınır ki, həmin aktivlərə bağlı gelecek iqtisadi səmərenin Cəmiyyətə daxil olması ehtimal edilsin və onun deyeri etibarlı şəkilde ölçüle bilsin. Kiçik hecmli temir və gündəlik xidmet xercləri əkildiyi dövrde xerce silinir. Əsas vesaitlərin əsas hissələrinin və ya komponentlərinin evez edilmesi xercləri kapitallaşdırılır və evez edilmiş hissələr balansdan silinir.

Aktivin silinməsindən yaranan gelir və ya zərər silinmedən daxil olan vesait ilə həmin aktivin balans deyeri arasındaki fərq kimi hesablanır və menfeət və ya zərərde aktivin silindiyi ilde tanınır.

Rehberlik her bir hesabat dövrünün sonunda əsas vesaitler üzrə deyərsizleşme elamətlərinin mövcud olub-olmadığını qiymətləndirir. Əger bu cür elamətlər mövcud olarsa, rehberlik berpa edile bilən deyeri texmin edir. Aktivin berpa edile bilən deyeri onun satış üzrə mesrefi xerclərini çıxılmaqla edaletli deyeri və istifade deyerindən daha yüksək olan deyeridir. Balans deyeri berpa edile bilən deyəre qədər azaldılır və deyərsizleşme zərəri il üzrə menfeət və ya zərərde tanınır. Aktivin istifadə deyerini və ya satış üzrə mesrefi xerclərini edaletli deyerini müəyyən etmek üçün istifadə edilmiş texminlərdə dəyişiklik baş verdiyi təqdirdə, evelki illerde tanınmış deyərsizleşme zərəri berpa edilir.

Amortizasiya müvafiq aktivlərin aşağıda göstərilən amortizasiya derecelərinə uyğun olaraq onların texmini faydalı istifadə müddəti erzində azalan qalıq metoduna əsasən hesablanır:

Binalar	3-7%
Məşin və avadanlıqlar	10-25%
Nəqliyyat vasitələri	10-25%
Diger əsas vesaitler	10-20%

3 Əsas uçot siyaseti (davamı)

Aktiv faydalı istifade müddetinin sonunda nezerde tutulan veziyetə uyğun olduqda, onun satışı ile bağlı ehtimal olunan xerclər çıxıldıqdan sonra Cəmiyyət tərefindən elde oluna bileyək qiymətləndirilmiş məbleğ aktivin qalıq deyeridir. Aktivlərin qalıq deyeri ve faydalı istifade müddeti her bir hesabat dövrünün sonunda nezerden keçirilir və lazımlı olduqda deyişdirilir.

Qeyri-maddi aktivlər. Cəmiyyətin qeyri-maddi aktivləri müəyyən edilmiş faydalı istifade müddetinə malik olub, esasen kapitallaşdırılmış program teminatından ibaretdir. Qeyri-maddi aktivlər yüksək amortizasiya və deyərsizləşmə zərərləri çıxılmaqla uçota alınır. Program teminatı üzrə elde edilmiş lisenziyalar program teminatının alınması və tətbiq edilmesi üçün çəkilmiş xerclər esasında kapitallaşdırılır. Amortizasiya qeyri-maddi aktivlərin texmin edilən faydalı istifade müddeti (10 il) ərzində düz xətt metodu ilə menfəet və ya zərərdə tanınır.

Cəmiyyət tərefindən nezəret olunan identifikasiya edile bilən unikal program teminatı ilə birbaşa elaqeli olan tertibat xercləri, çəkilmiş xerclərdən artıq olan elave iqtisadi seməre getirəcəyi halda qeyri-maddi aktivlər kimi tanınır. Kapitallaşdırılmış xerclər program teminatını tətib edən işçilərə sərf olunan xerclər və ümumi teserrüfat xerclərinin müvafiq hissesi daxildir. Program teminatı ilə elaqədar bütün digər xerclər (mes, texniki destək xercləri) çəkildiyi zaman xerce silinir.

Mal-material ehtiyatları. Mal-material ehtiyatları maya deyeri ilə mümkün xalis satış deyeri arasında daha aşağı olan deyerle qiymətləndirilir. Mal-material ehtiyatlarının maya deyeri orta çeki metodu ilə müəyyən edilir. Mal-material ehtiyatlarının maya deyeri onların alış deyerindən və cari veziyətə və yerləşdiyi eraziyə getirilməsinə çəkilen digər məsrlərdən ibarətdir. Mümkün xalis satış deyeri işin başa çatdırılma və satış xercləri çıxılmaqla, fealiyyətin adı gedişində texmin edilən satış qiymətidir.

Maliyyə aletleri - əsas qiymətləndirme üsulları. Ədaletli deyer qiymətləndirme tarixində bazar iştirakçıları arasında könüllü şəkilde eməliyyat heyata keçirilərken aktiv satmaq üçün alınacaq və öhdəliyi ötürürən ödənişək deyerdir. Ədaletli deyer en yaxşı olaraq feal bazarda alınıb satılıb bilən qiymət ilə təsdiqlənir. Feal bazar qiymətlər haqqında davamlı olaraq məlumat elde etmek üçün aktiv və öhdəliklər üzrə eməliyyatların kifayət qədər tez müddetdə və hecmde həyata keçirildiyi bazardır.

Feal bazarda alınıb satılan maliyyə aletlerinin ədaletli deyeri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin istifadəsində olan aktiv və ya öhdəliklərin miqdarına hasılı neticəsində alınan məbleğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticaret dövriyyəsi müəssisənin istifadəsində olan aktiv və öhdəliklərin qarşılıqlığı: üçün kifayət qədər olmadıqda və bir eməliyyat üzrə mövqelerin satılması üçün sifarişlərin yerləşdirilməsi bazar qiymətinə təsir etdikdə baş verir.

Eməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə aletlerinin ədaletli deyerini müəyyən etmek üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoji eməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari deyerine esaslanan modellərdən istifadə edilir. Ədaletli deyerin qiymətləndirilmesi neticələri aşağıda göstəriləndiyi kimi ədaletli deyer iyerarxiyasının seviyələrinə görə təhlil edilir: (i) 1-ci Seviyyeye oxşar aktivlər və ya öhdəliklər üçün aktiv bazarlarda kotirovka olunan (düzəliş edilməyən) qiymətlər ilə qiymətləndirmələr aiddir, (ii) 2-ci Seviyyeye aktiv və ya öhdəlik üçün birbaşa (yeni, qiymətlər) və ya dolayı ilə (yeni, qiymətlər esasında hesablanmışlar) müşahide edile bilən əhəmiyyəti ilkin məlumatların istifadə edildiyi qiymətləndirme üsulları ilə qiymətləndirmələr aiddir (iii) 3-cü Seviyyeye aid olan qiymətləndirmələr yalnız müşahide oluna bilən bazar məlumatlarına esaslanır (yeni, qiymətləndirme üçün əhəmiyyəti hecmde müşahide oluna bilməyen ilkin məlumatlar teleb edilir). Ədaletli deyer iyerarxiyasının seviyələri arasında köçürmələr hesabat dövrünün sonunda baş vermiş hesab edilir.

Əməliyyat xercləri elave xercləri eks etdirir və birbaşa olaraq maliyyə aletinin alış, buraxılması və ya satışı ilə elaqəlidir. Elave xerc eməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xerclərdir. Əməliyyat xerclərinə agentlər (satış üzrə agentlər kimi fealiyyət göstərən işçilər daxil olmaqla), məslehətçilər, brokerlər və dilerlər ödənilmiş haqq və komissiyalar, tənzimleyici orqanlar və fond birjalarına ödəmələr, elecə de mülkiyyət hüququnun köçürülməsi üzrə vergiler və rüsumlar daxildir. Əməliyyat xerclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyətələşdirmə xercləri, daxili inzibati və ya saxlama xercləri daxil edilmir.

3 Əsas uçot siyaseti (davamı)

Amortizasiya olunmuş deyer (AC) əsas mebleğ üzrə ödənişlerin çıxılmasından ve hesablanmış faizlerin elave edilməsindən, maliyyə aktivləri üçün ise gözlenilen kredit zərerləri üzrə ehtiyatın çıxılmasından sonra maliyyə aletinin ilkin tanınma zamanı qeyde alınan deyeridir. Hesablanmış fazlara ilkin tanınma zamanı texire salınmış eməliyyat xərclərinin ve effektiv faiz derecesi metodundan istifadə etməklə ödənilməli mebleğ üzrə her hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gelirleri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gelirleri və amortizasiya edilmiş diskont və ya mükafat (verilme zamanı texire salınmış komissiyalar daxil olmaqla, eger varsa) ayrıca göstərilmir və maliyyə veziyəti haqqında hesabatda müvafiq maddelerin balans deyerine daxil edilir.

Effektiv faiz metodu maliyyə aletinin balans deyeri üzrə sabit faiz derecesinin (effektiv faiz derecesi) təmin edilmesi üçün faiz gelirleri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz derecesi gelecek pul ödənişləri və ya daxil olmalarını (kreditlər üzrə gelecek zərerlər istisna olmaqla) maliyyə aletinin feallyyet müddeti və ya daha qısa müddet ərzində maliyyə aletinin ümumi balans deyerine diskontlaşdırır derecedir. Effektiv faiz derecesi maliyyə aleti üçün nəzerde tutulan deyişken faiz derecesi üzrə kredit spredini eks etdirən mükafatlar və ya diskont və yaxud bazar qiymətlərindən asılı olaraq müyyəyen edilmeyen digər deyişken amillər istisna olmaqla, faiz derecelərinin növbəti deyişdirilme tarixinə qədər deyişken faizli aletlər üzrə pul vəsaitlərinin hərəketini diskont etmək üçün istifadə edilir. Belə mükafatlar və ya diskontlar maliyyə aletinin gözlenilen tədavül müddeti ərzində amortizasiya edilir. Diskont deyerinin hesablanması müqavilə tərifləri arasında ödənilmiş və ya alınmış effektiv faiz derecesinin tərkib hissəsini teşkil edən bütün komissiyalar daxildir.

Maliyyə aletlerinin ilkin tanınması. FVTPL kateqoriyasında ölçülen maliyyə aletləri ilkin olaraq edaletli deyerle tanınır. Bütün digər maliyyə aletləri eməliyyat xərcləri de daxil olmaqla, ilkin olaraq edaletli deyerle tanınır. Ilkin tanınma zamanı edaletli deyer en yaxşı olaraq eməliyyat qiyməti ilə təsdiqlənir. Ilkin tanınma zamanı gelir və ya zərər yalnız edaletli deyer ilə eməliyyat qiyməti arasında fərqli olduqda qeyde alınır. Eməliyyat qiyməti eyni maliyyə aleti ilə aparılan digər müşahide oluna bilən cari bazar eməliyyatları və ya esas məlumat kimi yalnız müşahide edile bilən bazarların məlumatlarını istifadə edən qiymətləndirmə modeli ilə təsdiqlənir. Ilkin tanınmadan sonra amortizasiya olunmuş deyerlər qiymətləndirilən maliyyə aktivləri üzrə gözlenilen kredit zərerləri üçün ehtiyat tanınır.

Maliyyə aktivlərinin tesniləşdirilmesi və sonrakı dövrde qiymətləndirilmesi. Cəmiyyət maliyyə aktivlərini amortizasiya olunmuş deyerlərə tesniləşdirir və ölçür. Borc maliyyə aktivlərinin tesniləşdirilmesi və sonrakı dövrde ölçüləsi: (I) müvafiq aktivlər portfelinin idarə olunması üçün Cəmiyyətin biznes modelindən və (II) aktiv üzrə pul axınlarının xüsusiyyətindən asılıdır.

Biznes model Cəmiyyətin pul axınları elde etməsi məqsədilə aktivlərin idarə edilməsi üçün istifadə etdiyi metodu eks etdirir. Cəmiyyətin məqsədi aktivlərdən yalnız müqavilə üzrə pul axınlarını elde etmekdir ("müqavilə üzrə pul axınlarının elde edilmesi üçün aktivin saxlanması").

Biznes modelin məqsədi müqavilə üzrə pul axınlarının elde edilmesi olduqda, Cəmiyyət pul axınlarının yalnız esas borc və faiz ödənişlərindən ibarət olub-olmadığını (SPPI təhlili) qiymətləndirir. SPPI təhlili aktivin ilkin tanınması zamanı heyata keçirilir və sonradan yenidən qiymətləndirilir. Hazırda Cəmiyyətin FTPL və ya FVOCI kateqoriyasında qiymətləndirilən maliyyə aktivləri yoxdur.

Maliyyə aktivlərinin yenidən tesniləşdirilmesi. Maliyyə aktivlərinin idarə edilməsi üzrə biznes model tam deyişdirildikdə bütün maliyyə aletləri yenidən tesniləşdirilir. Aktivlərin yenidən tesniləşdirilmesi perspektiv qaydada – biznes modeldəki deyişiklikdən sonra ilk hesabat dövrünün evvelindən tətbiq edilir. Cəmiyyət cari və müqayiseli dövr ərzində öz biznes modelini deyişdirməmiş və maliyyə aktivlərini yenidən tesniləşdirməmişdir.

Maliyyə aktivlərinin deyersizləşməsi: gözlenilen kredit zərerləri üzrə ehtiyat. Cəmiyyət amortizasiya olunmuş deyerlər ölçülen borc aletləri üzrə gözlenilen kredit zərerlərini (GKZ) proqnozlar esasında qiymətləndirir. Cəmiyyət her bir hesabat tarixində gözlenilen kredit zərerlərini qiymətləndirir və kreditlərin deyersizləşməsi üzrə ehtiyati tanır. Gözlenilen kredit zərerlərinin qiymətləndirilmesi aşağıdakılardır özündə eks etdirir: (i) bir səra mümkün neticələrin qiymətləndirilmesi yolu ilə müyyəyen edilmiş obyekтив və ehtimal ilə ölçülülmüş mebleğ, (ii) pulun zaman deyeri və (iii) hesabat tarixində keçmiş hadisələr, cari şərtlər və proqnozlaşdırılan gelecek iqtisadi veziyət haqqında artıq xərc çekmedən və ya çalışmadan elde edile bilən esaslandırılmış və təsdiqlənmiş məlumat.

Amortizasiya olunmuş deyerlər ölçülen borc aletləri gözlenilen kredit zərerləri üzrə ehtiyat çıxılmaqla, maliyyə veziyəti haqqında hesabatda göstərilir.

3 Əsas uçot siyaseti (davamı)

Cəmiyyət gözlənilen kredit zərərlərinin qiymətləndirilməsi üçün BMHS 9-da nezerde tutulan sadeleşdirilmiş yanaşma tətbiq edir. Bu yanaşma bütün ticarət debitor borcları üçün bütöv müddət üzrə gözlənilen kredit zərərləri ehtiyatını nezerde tutur. Gözlənilen kredit zərərlərinin qiymətləndirilməsi üçün ticarət debitor borcları kredit riskinin ümumi xüsusiyyətlərinə və vaxtı keçmiş günlerin sayına əsasən qruplaşdırılmışdır.

Gözlənilen kredit zərərlərinin seviyyəsi müvafiq olaraq 31 dekabr 2019-cu il tarixinə qədər 36 ay ərzində heyata keçirilən satışlar üzrə ödəniş cedvellerine və bu dövr ərzində yaranmış evvelki dövrün kredit zərərlərinə əsaslanır. Əvvəlki dövrler üçün kredit zərərlərinin seviyyesine müştərilerin debitor borclarını qaytarmaq imkanına təsir edən makroiqtisadi amillere dair mövcud və gelecek məlumatları nezəre alaraq düzəliş edilir. GKZ-nin hesablanması neticələri və maliyyə aletlərinin mərhelelər üzrə təsnifatı haqqında ətraflı məlumat Qeyd 28-de göstərilir.

Maliyyə aktivlərinin silinmesi. Maliyyə aktivlərini berpa etmek üçün Cəmiyyətin bütün praktiki imkanları tükendikdə və Cəmiyyət belə aktivlərin berpasına dair gözləntilərin əsaslandırılmışlığı qənaəetine geldikdə, maliyyə aktivləri tam və ya qismən silinir. Aktivlərin silinmesi tanınmanın dayandırılmasını eks etdirir. Cəmiyyət müqaviləye əsasən ödenilməli mebleğləri berpa etmeye cəhd etdikdə, lakin həmin mebleğlərin berpası ilə bağlı əsaslandırılmış gözləntiləri olamadıqda, bəresində hələ de məcburi berpa tədbirləri görülen maliyyə aktivlərini sile bilər.

Maliyyə aktivlərinin tanınmasının dayandırılması. Cəmiyyət aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (i) aktivlər geri alındıqda və ya bu aktivlərə bağlı pul vesaitlərinin hərəketi üzrə hüquqların müddəti başa çatdıqda və ya (ii) Cəmiyyət həmin aktivlərin mülkiyyət hüququ ilə elaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürdükdə və ya (iii) Cəmiyyət bu aktivlərin mülkiyyət hüququ ilə elaqədar bütün risk və faydaları əsas etibarilə ötürmedikdə və ya saxlamadıqda və həmin aktivlər üzrə nezərət hüququnu özündə saxlamadıqda. Qarşı təref satışa mehdudiyyətə qoymadan aktivləri tam olaraq eləqəli olmayan üçüncü tərəfə satmaq imkanına malik olmadıqda nezareti özündə saxlayır.

Qeyri-maliyyə aktivlərinin deyərsizləşməsi. Qeyri-müeyyen istifadə müddəti olan və ya istifadəye hazır olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya hesablanmır və belə aktivlər her il deyərsizləşməye görə təhlil edilir. Amortizasiya hesablanan əsas vesaitlər və qeyri-maddi aktivlər balans deyerinin berpa edilə bilmədiyini göstəren hadise və ya şərait deyişiklikləri baş verdiğdə deyərsizləşməye görə təhlil edilir. Deyərsizləşmə zərəri aktivin balans deyerinin onun berpa edilə bilən deyerindən artıq olan mebleğdə tanınır. Aktivin berpa edilə bilən deyeri onun ədaletli deyeri və satış üzrə mesrəfləri çıxılmaqla istifadə deyerindən daha yüksək olan deyeridir.

Deyərsizləşmeni müeyyen etmek üçün aktivlər ehemmiyyətli derecede serbest pul vesaitləri yaradan en kiçik aktivlər (pul vesaiti yaradan vahidlər) üzrə qruplaşdırılır. Qeyri-maliyyə aktivlərinin əvvəlki dövrlərdə deyərsizləşməsinin berpa olunma ehtimalı her bir hesabat tarixində təhlil edilir.

Maliyyə öhdəliklərinin qiymətləndirilmə kateqoriyaları. Cəmiyyətin maliyyə öhdəlikləri amortizasiya olunmuş deyerlər ölçülür və maliyyə veziyəti haqqında hesabatda göstərilən "ticarət və digər kreditor borclar", "müştəri hesabları", "icarə üzrə maliyyə öhdəlikləri" və "borclardan" ibarettdir.

Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması. Maliyyə öhdəliyinin tanınması öhdəlik icra edildiyi halda dayandırılır (yeni, müqavilədə göstərilən öhdəlik yerine yetirildikdə, leğv edildikdə və ya icra müddəti başa çatdıqda).

Cəmiyyət ilə onun əvvəlki kreditorları arasında şərtləri ehemmiyyətli derecede ferqli olan borc aletlərinin mübadilesi, elece de mövcud maliyyə öhdəliklərinin şərtlərinin ehemmiyyətli derecede deyişdirilməsi ilkin maliyyə öhdəliyinin icrası və yeni maliyyə öhdəliyinin tanınması kimi uçota alınır. Şərtlər o halda ehemmiyyətli derecede deyişmiş hesab olunur ki, alınmış və ilkin effektiv faiz metodu ilə diskontlaşdırılmış bütün ödenilmiş komissiyalar daxil olmaqla, yeni şərtlərə əsasən nağd pul axınılarının diskontlaşdırılmış cari deyeri ilkin maliyyə öhdəliyil üzrə qalan nağd pul axınılarının diskontlaşdırılmış cari deyerindən en azı 10% ferqlənsin. Borc aletlərinin mübadilesi və ya şərtlərinin deyişdirilməsi öhdəliyin icrası kimi nezəre alınarsa, bütün xərclər və ya ödenilmiş komissiyalar öhdəliyin icrası üzrə menfeət və ya zərərde tanınır. Borc aletinin mübadilesi və ya şərtlərinin deyişdirilməsi öhdəliyin icrası kimi nezəre alınmadıqda, bütün xərclər və ya ödenilmiş komissiyalar öhdəliyin balans deyerinə düzəliş kimi eks etdirilir və modifikasiya edilmiş öhdəliyin qalan müddəti ərzində amortizasiya edilir.

Öhdəliklərin icrası ilə neticələnmeyen deyişikliklər eveylik tarixlə mecmu amortizasiyanın hesablanması metodu ilə texmini göstəricinin deyişməsi kimi uçota alınır və bu zaman gelir və ya zərər balans deyerindəki fərqli iqtisadi mahiyyəti sehmədar ilə kapital əməliyyatlarına aid edilmədiyi təqdirdə menfeət və ya zərərde eks etdirilir.

3 Əsas uçot siyaseti (davamı)

Maliyyə aletlerinin evezləşdirilmesi. Maliyyə aktiv və öhdəliklərinin evezləşdirilmesi və xalis mebleğin maliyyə veziyəti haqqında hesabata daxil edilmesi tanınmış məbleğlərin evezləşdirilmesi üçün qanunvericilikle müyyəyen edilmiş hüququn, elecə de evezləşdirmeni aparmaq və ya aktivin realizasiya edərən müvafiq öhdəliyi de satmaq niyyətinin mövcud olduğu hallarda heyata keçirile biler. Belə evezləşdirmə hüququ (a) gelecek hadisələrdən asılı olmamalı və (b) aşağıdakı bütün hallarda hüquqi qüvvəye malik olmalıdır (i) adı fealiyyət gedişində (ii) defolt halı olduqda və (iii) ödəniş qabiliyyəti olmadıqda və ya müflisleşme baş verdiqde.

Pul vesaitleri və onların ekvivalentleri. Pul vesaitleri və onların ekvivalentlərinə nağd pul, yolda olan pul vesaitleri, ATM-de olan pul vesaitleri, elecə de Mərkəzi Bank və digər banklardakı nostro hesablar daxildir. Pul vesaitleri və onların ekvivalentleri aşağıdakı sebeblərə görə amortizasiya olunmuş deyerlər qeydə alınır: (i) müqavilə üzrə pul axınılarını elde etmek məqsədile saxlanılır və həmin pul axınıları yalnız əsas borc və falz ödənişlərindən ibarətdir, və (ii) FVTPL kateqoriyasında qiymətləndirilir.

Ticaret və diger debitor borclar. Ticaret və diger debitor borclar ilkin olaraq ədaletli deyerde, sonra isə effektiv falz metodundan istifadə etmekle amortizasiya olunmuş deyerde tanınır.

Avans ödənişləri. Avans ödənişləri deyersizləşme üzrə ehtiyat çıxılmaq, maya deyerinde qeydə alınır. Avans ödənişi üzrə mal və xidmetlərin bir ilden sonra elde edilmesi nəzerde tutulduğda, yaxud bu ödəniş ilkin uçot zamanı uzunmüddətli aktiv kimi təsnifləşdirilecek aktivə aid olduqda uzunmüddətli aktiv kimi təsnifləşdirilir. Aktivə elde etmek üçün avans ödənişləri Cəmiyyət bu aktiv üzərində nezareti elde etdikdə və həmin aktivlə bağlı gelecek iqtisadi səmərenin Cəmiyyətə daxil olacağı ehtimal edildikdə aktivin qalıq deyerine köçürürlür. Digər avans ödənişləri bu ödənişlərin aid olduğu mal və xidmetlər elde edildikdə menfeet və ya zərərə silinir. Əger avans ödənişinin aid olduğu aktivlər, məllər yaxud xidmetlərin elde edilməməsi gözlənilirse, həmin avans ödənişinin qalıq deyeri müvafiq şəkildə balansdan silinir və il üzrə menfeet və ya zərərə deyersizləşme üzrə ehtiyat tanınır.

Ticaret və diger kreditor borclar. Ticaret və diger kreditor borclar qarşı tərefin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi zamanı hesablanır və ilkin olaraq ədaletli deyerde sonra isə effektiv faiz metoduna əsasen amortizasiya olunmuş deyerde qeydə alınır.

İcare öhdəlikləri. İcare müqavilesi üzrə yaranan öhdəliklər ilkin olaraq cari deyerlər qiyətləndirilir. İcare öhdəliklərinə aşağıdakı icare ödənişlərinin xalis cari deyeri daxildir:

- İcare üzrə alınacaq hevesləndirici ödənişlər çıxılmaqla, sabit ödənişlər (məhiyyətə sabit ödənişlər daxil olmaqla);
- ilkin olaraq icare müddətinin başlanma tarixinə mövcud olan indeks və ya derecelərdən istifadə etmekle qiyətləndirilen indeks və ya derecelərdən asılı olan deyişken icare ödənişləri;
- zəmanetli son qalıq deyeri üzrə ödənilmesi gözlənilen mebleğlər;
- Şirkət əsaslandırılmış şəkildə emin olduğu halda alış seçiminin istifadə ediləcəyi qiymət, və
- İcare müddəti ərzində Şirkət icareni leğv etmə seçimini istifadə edərsə, icarenin leğv edilmesi ilə bağlı cerime ödənişləri.

İcarenin uzadılmasına dair kifayət qədər eminlik olduğu halda, uzadılma seçiminin istifadəsi ilə bağlı aparılacaq icare ödənişləri de öhdəliyin qiyətləndirilməsinə daxil edilir.

İcare ödənişləri icare müqavilesində nəzerde tutulan faiz derecesi ilə diskontlaşdırılır. Bu faiz derecesinin müyyəyen edilmesi mümkün olmadığıda (bu, adətən Şirkətin icare müqaviləleri ilə bağlı baş verir), Şirkətin borc kapitalı üzrə artan faiz derecesi istifadə edilir. Borc kapitalı üzrə artan faiz derecesi Şirkətin istifadə hüquqlu aktivin deyerine beraber aktiv elde etmesi üçün oxşar iqtisadi mühitdə eyni müddət, teminat və şərtlərle zəruri olan vesaitlərin cəlb edilmesi zamanı ödəmeli olduğu falz derecesidir.

Borc kapitalı üzrə artan faiz derecesini müyyəyen etmək üçün Şirkət:

- mümkün olduqda, üçüncü tərefdən elde etdiyi son maliyyələşdirməni ilkin məlumat kimi istifadə edir və üçüncü tərefdən maliyyələşdirmənin elde edildiyi dövrdən onun şərtlərindəki deyişiklikləri nəzərə alaraq ona düzəliş edir,
- kredit risklərə uyğun düzəliş edilmiş risksiz faiz derecesindən başlayan toplama yanaşmasından istifadə edir, və
- icare müqavilesinin xüsusiyyətlərinə (mes.: icare müddəti, ölkəsi, valyutası və terminatı) uyğun düzəlişlər edir.

3 Əsas uçot siyaseti (davamı)

Sirkət qüvvəye minnən qeder icare öhdəliyində eks olunmayan indeksden ve ya derecedən asılı olan deyişen icare ödənişlerinin mümkün artım riskinə məruz qalır. Indeksden ve derecedən asılı olan icare ödənişlerinde deyişikliklər qüvvəye mindikdə, icare öhdəliyi istifadə hüquqlu aktivin deyerine düzəlş etməklə yenidən qlymetləndirilir.

Icare ödənişleri əsas ve maliyyə xərclərinə ayrılır. Maliyyə xərcləri her bir dövr üçün öhdəliyin qalığı üzrə dələmli olaraq müntəzem faiz derecesini təmin etmek üçün ümumi icare müddətinə menfeet və ya zərərdə tanınır.

Avadanlıq və neqliyyat vasitələrinin qısamüddətli icaresi və bütün azdeyerli aktivlərin icaresi üzrə ödənişlər düz xətt metoduna əsasen menfeet və zərərdə xərc kimi tanınır. Qısamüddətli icare müqavilələri 12 aydan çox olmayan icare müddətini ehətə edir.

Borc öhdəlikləri. Borc öhdəlikləri ilkin olaraq əməliyyat xərcləri çıxılmaqla ədaletli deyerde, sonradan isə effektiv falz metoduna əsasən amortasiya edilmiş deyerde tanınır.

Nizamname kapitalı və sair ehtiyatlar. Nizamname kapitalı yalnız Cəmiyyətin adı sehmlarından ibarətdir. Yeni sehmlerin emissiyası ilə birbaşa əlaqəli olan elave xərclər kapitalda daxil olmaların azalması kimi (vergi çıxılmaqla) göstərilir. Azərbaycan hökuməti Cəmiyyətin fealiyyətini maliyyələşdirmek məqsədilə elave kapital qoyuluşları heyata keçirir. Hemin vesaitlər ödəniş tarixində Cəmiyyətin kapitalda deyişikliklər haqqında hesabatında ədaletli deyerde tanınır.

Gelirlərin tanınması. Gelirlər Cəmiyyətin gündelik fealiyyəti neticesində yaranır. Gelir sövdeleşme qiyməti mebleğinde tanınır. Əməliyyat qiyməti vəd verilmiş mallar və ya xidmətlər üzrə nezərinə alıcıya ötürülməsi müqabilində üçüncü tərəflərin adından alınan mebleğlər istisna olmaqla, Cəmiyyət tərəfindən elde edileceyi gözönüllən ödənişlərdir. Gelirlər güzəştlər, geri qaytarılmış mallar və elave deyer vergisi çıxılmaqla tanınır.

Malların satışı. Satışlar mallar üzərində nezərət ötürüldükde yeni, mallar alıcıya çatdırıldıqda, mallar alıcının tam sərəncamında olduqda və malların alıcı tərəfindən qəbul edilməsinə təsir göstərə bilecek yerinə yetirilməmiş öhdəlik olmadıqda tanınır. Mallar müeyyen yere çatdırıldıqda, köhnələmə və itki riski alıcıya keçdiqde və alıcı müqaviləye uyğun olaraq malları qəbul etdiqde və malların qəbul edilməsinə dair müddeaların qüvvəde olma müddəti başa çatdıqda və ya Cəmiyyət malların qəbul edilməsinə dair bütün meyarların yerinə yetirilməsinə dair obyektiv dəlillərə malik olduqda, mallar çatdırılmış hesab edilir.

Satışlar bazar təcrübəsinə uyğun olaraq avans ödənişi əsasında və ya 30 günlük kredit müddəti ilə heyata keçirildiyine görə her hansı maliyyələşdirmə elementi mövcud deyil.

Debitör borcu mallar təchiz etdiqde tanınır. Bu zaman, ödəniş müddətinin başlanması yalnız ödənişdən evvel teleb olunduğuuna görə ödəniş mecburi hesab edilir.

Xidmetlərin satışı. Xidmetlərin göstərilməsindən elde edilen gelirlər xidmetlərin göstərildiyi hesabat dövründə tanınır. Gelirlər müştəri tərəfindən xidmetlərin eyni zamanda qəbul edilməsi və istifadəsinə görə hesabat dövrünün sonuna qədər faktiki göstərilmiş xidmetlər əsasında tanınır.

Ödənişlərin mebleği göstərilmiş xidmetlərin deyerindən artıq olduqda, müqavilə üzrə öhdəlik tanınır.

Əməliyyat xərcləri. Əməliyyat xərcləri poçt idarəsi işçilərinin emek haqları, poçt avadanlıqlarının saxlanması, təchizat və s. kimi Cəmiyyətin fealiyyəti ilə birbaşa əlaqəli olan xərclərdən ibarətdir və belə xərclər yarandığı zaman tanınır.

Menfeet vergisi. Hazırkı maliyyə hesabatlarında menfeet vergisi qüvvəde olan və ya hesabat dövrünün sonuna qüvvəye minmiş qanunvericiliyin teleblərinə uyğun olaraq eks etdirilir. Menfeet vergisi xəri və ya krediti cari və texire salınmış menfeet vergisindən ibaret olub, il üzrə menfeet və ya zərərdə tanınır. Lakin, həmin və ya başqa dövrde sair məcmu gelirde və ya birbaşa kapitalda tanınan əməliyyatlara aid olan vergiler sair məcmu gelirde və ya birbaşa kapitalda tanınır.

Cari vergiler cari və evvelki dövrlər üzrə vergiye cəlb edilen menfeet və ya zərər ilə əlaqədar vergi orqanlarına ödenilecek və ya vergi orqanları tərəfindən geri qaytarılacaq mebleği təşkil edir. Vergiye cəlb edilen menfeet və ya zərər maliyyə hesabatlarının müvafiq vergi beyannamələrinin təqdim olunmasından evvel təsdiqləndiyi halda texmini göstəricilərə əsasən hesablanır. Menfeet vergisindən başqa vergiler əməliyyat xərcləri kimi qeydə alınır.

Texire salınmış menfeet vergisi öhdəlik metodundan istifadə etməklə, aktiv və öhdəliklərin vergi bazası və maliyyə hesabatlarının hazırlanması məqsədleri üçün onların balans deyeri arasında yaranan keçmiş illərin vergi zərəri və bütün müvəqqəti ferqlər üçün hesablanır.

3 Əsas uçot siyaseti (davamı)

İlkin uçot zamanı istisna hal olaraq, eger emeliyyat maliyyə menfeeti ve vergiye celb edilen menfeete təsir göstərmirse, aktiv ve öhdəliyin ilkin qeyde alınması neticesində yaranan müveqqəti fərqlər üzrə texire salınmış vergi hesablanması (müəssiselerin birleşməsi halları istisna olmaqla). Texire salınmış vergi qalıqları qüvvəde olan ve ya hesabat dövrünün sonunda qüvvəye minmiş vergi derecelerine əsasən müveqqəti fərqlərin qaytarılacağı və ya keçmiş illerdən yığılmış vergi zərerlerinin istifadə edilecəyi dövrde tətbiq edilməli vergi derecelərindən istifadə etməklə hesablanır.

Gelirden çıxılan müveqqəti fərqlər üzrə texire salınmış vergi aktivləri və keçmiş illerin vergi zərerleri müveqqəti fərqlərin geri qaytarılması, kifayət qədər vergi tutulan gelecek gelirlərin yaranması və bu gelirlər üzrə çıxılmaların istifadə edilməsi ehtimalını nəzərə alaraq tanınır.

Texire salınmış vergi aktiv və öhdəlikləri cari vergi aktivləri və vergi öhdəliklərinin evezləşdirilmesi üçün qanunvericiliğdə nezərdə tutulan hüquq mövcud olduqda, elecə de texire salınmış vergi aktiv və öhdəlikləri vergiye celb edilen eyni və ayrı-ayrı şəxslər tərefindən eyni vergi orqanına ödənilmiş vergiye aid olduqda və bu zaman hesablaşmaları evezləşdirmə yolu ilə aparmaq niyyəti mövcud olduğu halda evezləşdirilə bilər.

Əlavə deyer vergisi. Satışdan hesablanan əlavə deyer vergisi aşağıdakılardan daha tez baş verən emeliyyatın tarixində vergi orqanlarına ödənilir: (a) alıcılar tərefindən borclar ödənilidikdə və ya (b) mal və ya xidmetlər alıcılara təqdim olunduqda. Ümumiyyətlə, alıcıdan hesablanan ƏDV vergi hesab fakturaları təqdim olunduqdan sonra satışdan hesablanmış ƏDV ilə evezləşdirilə bilər. Vergi orqanları ƏDV-nin xalis mebleğdə ödənilməsinə icazə verir. Debitor borcların deyərsizləşməsi üzrə ehtiyat yaradıldıqda, deyərsizləşmə üzrə ehtiyat debitor borcun ƏDV-si daxil olmaqla ümumi mebleğində qeyde alınır.

Maliyyə gelirləri və xərcləri. Maliyyə xərcləri borc öhdəlikləri üzrə faiz xərclərindən və icare öhdəlikləri üzrə faiz xərclərindən ibarətdir.

Kvalifikasiya olunan aktivlərin elde olunması, tikintisi və ya istehsalı ilə birbaşa əlaqəli olmayan borclar üzrə mesreflər effektiv faiz metoduna əsasən menfeet və zərerde tanınır. Xarici valyutanın əvərilmesi üzrə gelir və zərərlər xarici valyuta hərəketlərinin xalis gelir və ya zərər mövqeyində olmasından asılı olaraq, xalis maliyyə geliri və ya maliyyə xərci kimi göstərilir.

İşçi heyəti ilə bağlı ödənişlər. Əmək haqları, Azerbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda ödənişlər, məzuniyyət və xəstəlik vərəqələri üzrə illik ödənişlər, mükafatlar və pul şeklinde olmayan imtiyazlar Cəmiyyətin işçiləri tərefindən müvafiq xidmetlərin göstərildiyi ilde hesablanır. Cəmiyyətin yerli qanunvericiliğle müəyyən edilmiş haqlar üzrə ödənişlərdən başqa pensiya və analoji ödənişləri həyata keçirmek üçün her hansı hüquqi və ya işgüzər praktikadan yaranan öhdəliyi yoxdur.

Öhdəliklər və xərclər üzrə ehtiyatlar. Öhdəliklər və xərclər üzrə ehtiyatlara qeyri-müəyyən müddəte və ya mebleğe malik olan qeyri-maliyyə öhdəlikləri daxildir. Cəmiyyət keçmiş hadisələr neticesində hüquqi və ya işgüzər praktikadan irəli gelen öhdəlikləre malik olduqda, həmin öhdəliklərin yerine yetirilmesi üçün Cəmiyyət tərefindən iqtisadi resursların serf olunması ehtimalı böyük olduqda və öhdəliklərin mebleği kifayət qədər deqiq ölçüdə ehtiyatlar hesablanır. Ehtiyatlar vergidən evvelki faiz derecesindən istifadə etməklə, öhdəliyin yerine yetirilmesi üçün zəruri olan xərclərin cari deyeri ilə qiymətləndirilir. Vergidən evvelki faiz derecəsi pulun zaman deyeri üzrə cari bazar qiymətlərini və öhdəliklərə xas olan riskləri eks etdirir. Vaxtin keçməsinə görə ehtiyatlardakı artım faiz xərcləri kimi tanınır.

Dövlət subsidiyaları. Dövlət subsidiyaları onların alınması və bütün əlavə edilmiş şərtlərə əməl olunmasına dair esaslı terminat olduqda tanınır və müvafiq olaraq birbaşa kapital və ya gelir kimi göstərilir.

Şərti öhdəliklər. Şərti öhdəliklər onların satılması üçün iqtisadi resursların serf olunması ehtimalı böyük olduqda və öhdəliklərin mebleği kifayət qədər deqiq ölçüdə bildikdə maliyyə hesabatlarında tanınır. Şərti aktiv maliyyə hesabatlarında tanınmır, lakin iqtisadi semerənin daxil olması ehtimal edildikdə maliyyə hesabatlarında açıklanır.

4 Uçot siyasetinin tətbiqi zamanı əhemmiliyyətli ehtimallar və mülahizələr

Cəmiyyət maliyyə hesabatlarında uçota alınan mebleglər və aktiv və öhdəliklərin balans deyerine növbəti maliyyə ili ərzində təsir göstəren ehtimallar və mülahizələr irəli sürür. Həmin ehtimallar və mülahizələr müntəzəm olaraq rehberliyin təcrübəsinə və digər amillərə, həmcinin rehberliyin fikrincə mövcud şəraite uyğun olaraq esaslandırılmış gelecek hadisələr üzrə texminlərə əsasən təhlil edilir. Uçot siyasetinin tətbiqi zamanı rehberlik, həmcinin peşəkar ehtimallar və texminlər irəli sürür. Maliyyə hesabatlarında eks etdirilən mebleglərə daha çox təsir göstəren peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans deyerine əhemmiliyyətli düzəlişlərin ediləcək sebeb olan texminlərə aşağıdakılardan ibarətdir:

4 Uçot siyasetinin tətbiqi zamanı əhemmiliyətli ehtimallar ve mülahizeler (davamı)

Əsas vesəltirin faydalı istifadə müddeti. Əsas vesəltirin faydalı istifadə müddətinin müəyyən edilməsi oxşar aktivlərlə bağlı mövcud təcrübəye əsasen peşəkar mülahizələr tətbiq etməklə aparılmışdır. Belə aktivlərlə bağlı gelecek iqtisadi faydalar əsasən onların istifadəsi neticesində elde edilecekdir. Lakin avadanlığın texniki və kommersiya baxımından köhnəlmesi və aşınması kimi digər amillər bu aktivlərlə bağlı iqtisadi faydaların azaldılmasına getirib çıxarıır. Rehberlik aktivlərin cari texniki veziyətini və bu aktivlərin Cəmiyyətə iqtisadi fayda getireceyi texmin edilən dövrü nezəre alaraq, əsas vesəltirin qalan faydalı istifadə müddətini müəyyən edir. Bu zaman aşağıdakı əsas amillər nezəre alınır: (a) aktivlərin gözlenilən istifadə müddeti; (b) istismar göstəriciləri və texniki xidmet qaydalarından asılı olan gözlenilən fiziki köhnəlme və aşınma; və (c) bazar şərtlərindəki deyişikliklər neticesində avadanlığın texnoloji və kommersiya baxımından köhnəlmesi və aşınması.

Gözlenilen kredit zərerlerinin qiymətləndirilməsi. Gözlenilen kredit zərerlerinin qiymətləndirilməsi müvafiq metodologiya, modeller və ilkin məlumatlardan istifadə etməklə aparılan əhemmiliyətli hesablamadır. Gözlenilen kredit zərerlerinin qiymətləndirilməsi metodologiyasına dair etraflı məlumat Qeyd 28-de təqdim edilir. Aşağıdakı komponentlər kredit zərerleri üzrə ehtiyata əhemmiliyətli derecədə təsir göstərir: defolt, kredit riskinin əhemmiliyətli derecədə artması (SICR), defolt ehtimalı (PD), defolta məruz qalan deyer (EAD), defolt baş vereceyi halda itirilmesi gözlenilen məbleğ (LGD), elece de makroiqtisadi səssənərlər. Cəmiyyət gözlenilen kredit zərerleri üzrə ehtimallar və faktiki kredit zərerleri arasındakı fərqlərin azaldılması məqsədile modelleri və modeller üzrə məlumatları müntəzəm olaraq təhlil edir və təsdiqleyir.

Texire salınmış vergi aktivinin tanınması. Tanınmış texire salınmış xalis vergi aktivini vergiye celb olunan gelirden gelecek çıxılmalar vasitesilə elde olunan menfeet vergisi məbleğlerindən ibarətdir və maliyyə veziyəti haqqında hesabatda qeyde alınır. Texire salınmış menfeet vergisi aktivin müvafiq vergi faydasının realzasıyla oluna biləceyi zaman qeyde alınır. Bu, gelecekdə berpa edilmesi gözlenilen müvəqqəti fərqlərdən və çıxılmaların istifadə edilmesi üçün gelecekdə kifayət qədər vergiye celb edilən menfeetin mövcudluğundan asılıdır. Vergiye celb olunan gelecek menfeetin və gelecekdə yaranması ehtimal edilən vergi faydası məbleğinin müəyyən edilmesi rehberlik tərefindən hazırlanmış ortamüddətli biznes planına və onun ekstrapolyasiya neticələrinə əsaslanır. Biznes-plan rehberliyin şəraitə adekvat olan texminlərinə əsaslanır.

Fealiyyətin fasilesizliyi. Rehberlik hazırkı maliyyə hesabatlarını fealiyyətin fasilesizliyi prinsipine əsasən hazırlanmışdır. Belə bir mülahizə irəli sürərən rehberlik Cəmiyyətin strateji mahiyyətini, cari planlarını, əməliyyat fealiyyətindən yaranan müsbət nağd pul axınlarını və maliyyə resurslarından istifadəni nezər almış, hemçinin makro-iqtisadi deyişikliklərin Cəmiyyətin fealiyyətinə təsirini təhlil etmişdir.

5 Yeni və ya yenidən işlənilmiş standartların və onlara dair şəhərlərin tətbiqi

BMHS 16, icare (13 yanvar 2016-cı ilde dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixden sonra başlayan illik dövrlər üçün qüvvəye minir). Şirkət 1 yanvar 2019-cu il tarixindən etibarən BMHS 16-nı retrospektiv qaydada tətbiq etmişdir və bu standartda nezərdə tutulan xüsusi keçid mürdeşələrinə uyğun olaraq 2018-ci hesabat dövrü üzrə müqayisəli məlumatları deyişdirməmişdir. Bu sebebdən, icarenin uçotu ilə bağlı yeni qaydalardan yaranan yeniden təsnifleşdirmə və düzelişlər 1 yanvar 2019-cu il tarixində dövrün əvveline olan balans hesabatında tanınmışdır. Yeni uçot siyaseti Qeyd 3-de göstərilir. BMHS 16-ya keçid zamanı Şirkət daha əvvəl BMS 17-nin ("icare") mürdeşələrinə uyğun olaraq "əməliyyat icaresi" kimi təsnifleşdiriyi icare müqavilələri üzrə öhdəlikləri tanımışdır. Bu öhdəliklər 1 yanvar 2019-cu il tarixinə icareye verənin borc kapitalı üzrə artan faiz derecesi ilə diskontlaşdırılmış icare ödənişlərinin qalığı üzrə cari deyerle qiymətləndirilmişdir. İstifadə hüquqlu bütün aktivlər icare müqaviləsi üzrə əvvəlcedən ödenilmiş və ya hesablanmış icare ödənişləri nezərə alınmaqla, icare öhdəliyinə bərabər məbleğdə qiymətləndirilmişdir. 1 yanvar 2019-cu il tarixinə icare öhdəliklərinə tətbiq edilən icareye verənin borc üzrə ortaçılık artan faiz derecesi 7.25% təşkil etmişdir.

Əvvəlki dövrlərde maliyyə icaresi kimi təsnifleşdirilmiş icare əməliyyatları üçün Şirkət BMHS 16-ya keçidden əvvəl icare aktivini və icare öhdəliyinin balans deyerini standartın ilk dəfə tətbiq olunma tarixində istifadə hüquqlu aktiv və icare öhdəliyinin balans deyeri kimi tanımışdır. BMHS 16-ya uyğun qiymətləndirme prinsipləri yalnız bu tarixden sonra tətbiq olunur. BMHS 16-nı ilk dəfə tətbiq edərkən Şirkət bu standartda nezərdə tutulan aşağıdakı praktiki istisnalardan istifadə etmişdir:

- esaslı şekilde oxşar xüsusiyyətlərə malik icare portfeline vahid diskont derecesinin tətbiq edilmesi;
- deyərsizləşmə tehvilinin aparılmasına alternativ olaraq icare müqavilələrinin yükümlülüyü ilə bağlı əvvəlki qiymətləndirmələrə etibar edilməsi - 1 yanvar 2019-cu il tarixinə yüksək məbləğdə müqavilələr mövcud olmamışdır;

5 Uçot siyasetinin tətbiqi zamanı əhemmiliyətli ehtimallar ve mülahizələr (davamı)

- 1 yanvar 2019-cu il tarixinə qalan icare müddeti 12 aydan az olan əməliyyat icarəsinin qısamüddətli icare kimi uçota alınması;
- standartın ilk dəfə tətbiq olunma tarixinə ilkin birbaşa xərclərin istifadə hüquqlu aktivlərin qiymətləndirilməsinə aid edilməməsi;
- icare müqavilesində icarenin uzadılması və ya leğv edilmesi hüquqları nezərdə tutulduğda icare müddətinin müeyyen edilmesi zamanı evvelki dövrün məlumatlarından istifadə edilmesi.

Şirkət standartın ilk dəfə tətbiq olunduğu tarixdə müqavilenin özünü və ya ayrı-ayrı komponentlərinin icare müqavilesi olub-olmadığını yenidən qiymətləndirməmək qərarına gelmişdir. Bunun evezində Şirkət BMS 17 ("icare") və BMHŞK 4-e ("Müqaviledə icare elementinin mövcudluğunun müeyyen edilmesi") uyğun olaraq, yeni standarta keçməzden evvel bağlanmış müqavilelərin qiymətləndirilməsinə esaslanır.

Əməliyyat icarəsi üzrə müqavile öhdəlikleri ilə uçota alınan icare öhdəliklerinin müqayisəsi aşağıda göstərilir.

**31 dekabr 2018 /
1 yanvar 2019**

31 dekabr 2018-ci il tarixinə vaxtından evvel leğv etmək hüququna malik olmayan əməliyyat icarəsi üzrə cəmi gelecek minimal icare ödənişləri	892,410
- Cari deyerin diskontlaşdırılmasının effekti	(92,541)
- Öhdəlik kimi tanınmayan qısamüddətli icare çıxılmaqla	
 1 yanvar 2019-cu il tarixinə cəmi tanınmış icare öhdəlikleri	799,869
 Bunlardan: Qısamüddətli icare öhdəlikleri	247,600
Uzunmüddətli icare öhdəlikleri	552,269

Uçot siyasetindəki dəyişiklik 1 yanvar 2019-cu il tarixinə maliyyə veziyəti haqqında hesabatda aşağıdakı maddelərə təsir göstərməmişdir:

BMHS 16-ya keçidin təsiri

İstifadə hüquqlu aktivlərde artım	799,869
İcare öhdəliklərində artım	799,869

Aşağıdakı yeniden işlənmiş standartlar 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minmiş, lakin Cəmiyyətə əhemmiliyətli derecede təsir göstərməmişdir:

- BMHŞK 23 "Menfəet vergisinin uçotundan yaranan qeyri-müeyyenlik" (7 iyun 2017-ci ilde dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixden sonra başlayan illik dövrler üçün qüvvəyə minir).
- BMHS 9-a dəyişiklikler - "Menfi kompensasiyanı nezərdə tutan vaxtından evvel heyata keçirilmiş ödənişlərin xüsusiyyətləri" (12 oktyabr 2017-ci ilde dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixden sonra başlayan illik dövrler üçün qüvvəyə minir).
- BMS 28-e dəyişiklikler "Asılı və birge müəssisələrde uzunmüddətli iştirak payları" (12 oktyabr 2017-ci ilde dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixden sonra başlayan illik dövrler üçün qüvvəyə minir).
- BMHS 3, BMHS 11, BMS 12 və BMS 23-e dəyişiklikler - 2015-2017-ci iller üzrə BMHS-lərin tekniləşdirilməsi (12 dekabr 2017-ci ilde dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixden sonra başlayan illik dövrler üçün qüvvəyə minir).
- BMS 19-a dəyişiklikler "Pensiya planının deyişdirilməsi, azaldılması və tənzimlenmesi" (7 fevral 2018-ci ilde dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixden sonra başlayan illik dövrler üçün qüvvəyə minir).

6 Yeni uçot qaydaları

1 yanvar 2020-ci il ve ya bu tarixden sonra başlayan illik dövrlər üçün mecburi xarakter daşıyan ve Cəmiyyət tərefindən vaxtından evvel tətbiq edilmeyen bəzi yenlə standartlar ve onlara dair şəhələr dərc olunmuşdur.

BMHS 10 ve BMS 28-e deyişiklikler "Investor tərefindən aktivlərin asılı və ya birge müəssisələre satılması və ya ötürülməsi" (11 sentyabr 2014-cü ilde dərc olunub və BMUŞ tərefindən müəyyən ediləcək tarixdə və ya bu tarixden sonra başlayan illik dövrlər üçün qüvvəye minir). Bu deyişiklikler investor tərefindən aktivlərin asılı və ya birge müəssisələre satılması və ya ötürülməsi ilə bağlı BMHS 10 və BMS 28-in telebləri arasındaki uyğunsuzluğu aradan qaldırır. Deyişikliklərin esas neticesi ondan ibarətdir ki, menfeət və zərer eməliyyatın biznesə aid olduğu halda tam tanınır. Aktivlər özündə biznesi eks etdirmədikdə, hətta bu aktivlər töreme müəssiseyə məxsus olsa belə, menfeət və ya zərerin yalnız bir hissəsi tanınır. Hazırda Cəmiyyət bu deyişikliklərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması üzrə Konseptual Əsaslara düzəllşər (29 mart 2018-ci ilde dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixden sonra başlayan illik dövrlər üçün qüvvəye minir). Yeniden işlənmiş Konseptual Əsaslara qiymətləndirməye dair yeni bölmə, hesabatlarda maliyyə neticelerinin eks etdirilmesine dair tövsiyələr, təkmiləşdirilmiş anlayışlar və tövsiyələr (xüsusilə, əhdəliklər ilə bağlı anlayış) və maliyyə hesabatlarının hazırlanmasında idarəetmə rolü, ehtiyatlılıq və qiymətləndirme ilə bağlı qeyri-müəyyənlik kimi mühüm məsələlərin izahı daxildir.

BMHS 3-e deyişiklikler "Biznes anlayışı" (22 oktyabr 2018-ci ilde dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixden sonra başlayan illik hesabat dövrünün evvelindən heyata keçirilən satınalımlar üçün qüvvəye minir). Bu deyişiklikler biznes anlayışını deyişdirir. Biznes resurslardan və birlikdə netice yaratmaq imkanı formalasdırıñ esas proseslerden ibarətdir. Yeni telimat erken inkişaf mərhelesində olan və netice elde etmeyen şirkətlər de daxili olmaqla, resursların və esas prosesin mövcudluğunu müəyyən etmeye imkan verən sistemini özündə eks etdirir. Müəssisenin biznes hesab edilmesi üçün heç bir netice olmadıqda, müteşəkkil işçi qüvvəsi olmalıdır. "Netice" anlayışı müştərlərə təqdim edilən mallara və göstərilən xidmetlərə, elece de investisiya gelirləri və digər gelirlərin yaradılmasına diqqəti yöneltmek, xərclərin və digər iqtisadi faydalara azaldılması şeklinde neticələri nezəre almamaq üçün mehdudlaşdırılmışdır. Bundan eləvə, bazar iştirakçılarının çatışmayan elementləri evez etməsi və ya elde edilmiş biznesi və aktivləri integrasiya etməsi imkanının qiymətləndirilmesi artıq teleb olunmur. Şirkət "konsentrasiya testi" tətbiq edə biler. Əlde edilmiş ümumi aktivlərin edaletli deyeri bütövlükde praktiki olaraq vahid aktiv (yaxud oxşar aktivlər qrupu) şeklinde konsentrasiya edildiyi hədə, əlde edilmiş aktivlər biznes hesab edilməyecəkdir. Bu deyişiklikler perspektiv xarakter daşıyır və Cəmiyyət tərefindən 1 yanvar 2020-ci il tarixində tətbiq edilecek və təsiri qiymətləndirilecek.

BMS 1 ve BMS 8-e deyişiklikler "Əhəmiyyətli anlayışı" (31 oktyabr 2018-ci ilde dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixden sonra başlayan illik dövrlər üçün qüvvəye minir). Bu deyişiklikler bundan evvelki BMHS standartlarında qeyd olunan anlayışa dair tövsiyələri eləvə etməklə, əhəmiyyətli anlayışı və onun tətbiq olunma qaydasını izah edir. Bundan eləvə, həmin anlayışın izahı təkmiləşdirilmişdir. Deyişiklikler, həmçinin əhəmiyyətli anlayışının bütün BMHS standartlarında uyğun şekilde istifadəsini təmin edir. Məlumat o halda əhəmiyyətli hesab olunur ki, onun ümumi teyinatlı maliyyə hesabatlarında təqdim edilməməsi, təhrif olunması və ya anlaşıqlığının çətinləşdirilmesinin esas istifadəçilərin xüsusi olaraq hesabat veren müəssiseyə aid olan maliyyə məlumatları esasında qəbul etdikləri qərarlara təsir etmə ehtimalı esaslandırılmış şekilde gözlənilsin. Hazırda Cəmiyyət bu deyişikliklərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

BMHS 9, BMS 39 və BMHS 7-ye deyişiklikler - Baza faiz derecelərinin reforması (26 sentyabr 2019-cu il tarixində dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixden sonra başlayan illik dövrlər üçün qüvvəye minir). Deyişikliklərin sebəbi LIBOR və digər banklararası faiz dereceləri (IBOR) kimi baza faiz derecelərinin reforması olmuşdur. Deyişikliklər IBOR derecelərinin reformasının birbaşa təsir etdiyi hedcinq münasibətləri üzrə xüsusi hedcinq uçotu teleblərinin tətbiqindən müveqqəti azadolmanın nezərdə tutur. BMHS 9 və BMS 39-a uyğun olaraq pul axınlarının hedcinq uçotu gelecek hedcinqərəkmiş pul axınlarının "yüksek ehtimal olunmasını" teleb edir. Bu pul axınlarının IBOR-dan asılı olduğu hallarda hazırkı deyişikliklərdə nezərdə tutulan azadolma müəssisələrə hedcinqərəkmiş pul axınlarının esaslandığı faiz derecesinin reforma neticesində deyişmediyini ehtimal etməsini teleb edir. Hedcinq uçotunun tətbiqi üçün her iki standart (BMS 39 və BMHS 9) perspektiv qiymətləndirmənin aparılmasını tələb edir. Hazırda IBOR və IBOR evezetmə dereceləri üzrə pul axınlarının beraber olması gözlenildiyinə görə bu, istenilen qeyri-effektivliyi azaltsa da, reforma tarixi yaxınlaşdıqca vəziyyət deyişə biler. Deyişikliklərə esasən müəssise hedcinqərəkmiş madde, hedcinq aleti və ya hedcinq riskinin esaslandığı baza faiz derecesinin IBOR derecelərinin reforması neticesində deyişmediyini fəzə edə biler. IBOR derecelərinin reforması neticesində hedcinqərəkmiş BMS 39-a uyğun olaraq retrospektiv testin şərtlərinə riayət edilmesi üçün zəruri olan 80-125% diapazonunu keçə biler.

6 Yeni uçot qaydaları (davamı)

Bununla elaqədar olaraq, BMS 39-a effektivliyin retrospektiv testine dair istisnaları nezerde tutan düzelişler edilmişdir. Bu düzelişler retrospektiv effektivliyin yalnız göstərilən diapazondan artıq olmasına görə hedcinqin IBOR ilə bağlı qeyri-müeyyenlik dövründə dayandırılmamasını nezerde tutur. Buna baxmayaraq, hedcinq uçotu ilə bağlı digər telebler, o cümləden perspektiv qiymetlendirmə istenilen halda yerine yetirilmelidir. Bəzi hedcəşdirmə hallarında hedcinq maddesi və ya hedcinq riski müqavilədə nezerde tutulmayan IBOR derecesi ilə bağlı risk komponentini eks etdirir. Hedcinq uçotunun tətbiqi üçün her iki standart (BMHS 9 və BMS 39) müeyyen edilmiş risk komponentinin ayrıca identifikasiya edilə bilmesini və etibarlı qiymetləndirilməsini teleb edir. Deyişikliklər uyğun olaraq, risk komponenti davamlı deyil, yalnız hedcəşdirmənin ilkin müeyyen edilmesi zamanı ayrıca identifikasiya edilmelidir. Makro-hedcəşdirmə zamanı müəssise hedcəşdirmə münasibətlərini tez-tez yeniden keçirdiyi zaman istisnalar hedcinq maddesinin ilkin olaraq həmin hedcəşdirmə münasibətləri çərçivesində müeyyen edildiyi andan tətbiq edilir. BMS 39 və BMHS 9-a uyğun olaraq hedcəşdirmə üzrə her hansı qeyri-effektivlik mənfeət və ya zərər hesabatında eks etdirilməye davam edəcək. Hazırkı deyışikliklər istisnaların başa çatmasını müeyyen edən amilləri teyin edir və bu amillərə baza faiz derecesinin reforması ilə bağlı yaranan qeyri-müeyyenliyin artıq mövcud olmaması daxildir. Deyışikliklər müəssisələrdən beş qeyri-müeyyenliklərin birbaşa təsir göstərdiyi hedcəşdirmə münasibətləri, o cümlədən istisnaların tətbiq olunduğu hedcəşdirmə aletlərinin nominal deyeri, istisna tətbiq edilərken her hansı ehemiyətli fərziyyə və ya mülahizeler haqqında elave məlumatın və IBOR reformasının müəssisəyə təsiri, elecə de müəssisənin keçid prosesini neçə idare etdiyi bərədə keyfiyyətli məlumatın investorlara təqdim edilməsini teleb edir. Hazırda Cəmiyyət bu deyışikliklərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

Öhdəliklərin qısamüddətli və ya uzunmüddətli kimi təsnifləşdirilmesi – BMS 1-e deyışikliklər (23 yanvar 2020-ci il tarixində dərc olunub və 1 yanvar 2022-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəye minir). Bu az ehemiyətli deyışikliklər hesabat dövrünün sonunda mövcud olan hüquqlardan asılı olaraq, öhdəliklərin qısamüddətli və ya uzunmüddətli kimi təsnifləşdirildiyini izah edir. Müəssise hesabat dövrünün sonunda öhdəliyin icrasını en azı on iki ay müddətinə texire salmaq üçün əsaslı hüquqa malik olduqda, öhdəlikler uzunmüddətli kimi təsnifləşdirilir. Bu deyışikliklər beş hüququn şərtlərini təsvir etməyi tələb etmir. Rehberliyin hesabat tarixindən sonrakı dövr erzində öhdəliyin icrasını texire salmaq hüququnun istifadəsinə dair gözləntiləri öhdəliklərin təsnifatına təsir göstərmir. Öhdəliyin icrasının texire salınması hüququ yalnız müəssisənin hesabat dövrünün sonuna her hansı müvafiq şərtlərə riayət etdiyi halda mövcuddur. Öhdəlik her hansı şərtin hesabat tarixində və ya ondan evvel pozulduğu halda qısamüddətli kimi təsnifləşdirilir (hətta kreditor bu şərtin pozulması ilə bağlı hesabat dövründən sonra resmi razılıq təqdim etse be). Kredit müqaviləsinin şərti hesabat tarixindən sonra pozularsa, kredit uzunmüddətli öhdəlik kimi təsnifləşdirilir. Bundan elə, deyışikliklər müəssisənin kapitala çevirmekle ödeye bildiyi borclar üzrə təsnifat telebərələrini nezerde tutur.

Yuxarıda başqa cür nezerde tutulmadığı hallarda, yeni standartlar ve şəhərlərin Cəmiyyətin maliyyə hesabatlarına ehemiyətli derecədə təsiri gözənilmir.

*Azərbaycan Mədəniyyəti Cəmiyyəti
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər*

7 Əsas vesalitər

<i>Azərbaycan manatı ilə</i>	Binalar	Kompiütər və avadanlıqlar	Mebel və digər avadanlıqlar	Nəqliyyat vasitələri	Sair	Çatdırılmış təkillər	Bagaçanlılıqlar	Cəmi
1 yanvar 2018-ci il tarixinə illik dəyər Yığılmış amortizasiya və deyərsizleşme	56,646,549 (14,882,573)	16,125,658 (9,020,815)	7,703,460 (4,940,812)	5,724,727 (3,381,573)	105,217 (80,367)	564,943 -	86,870,554 (32,306,140)	
1 yanvar 2018-ci il tarixinə balans dəyəri	41,763,976	7,104,843	2,762,648	2,343,154	24,850	564,943	54,584,414	
Əlavələr	1,237,296	1,241,745	218,513	1,350,414	9,814	459,952	4,517,734	
Köçümlər	220,403	-	-	-	-	(220,403)	-	
Silinmələr	(165,285)	(144,713)	(141,386)	(123,968)	-	-	(575,352)	
Amortizasiya xərç	(3,059,996)	(1,837,923)	(625,197)	(757,474)	(7,912)	-	(6,288,502)	
Mənfəət və ya zərərə silinmiş deyərsizleşme xərci	(154,353)	(33,155)	(93,154)	-	-	-	(280,862)	
Silinmiş aktivlər üzrə yığılmış amortizasiya	164,748	144,713	135,017	42,064	-	-	486,542	
31 dekabr 2018-ci il tarixinə balans dəyəri	40,006,789	6,475,510	2,256,441	2,854,190	26,752	804,492	52,424,174	
31 dekabr 2018-ci il tarixinə illik dəyər Yığılmış amortizasiya və deyərsizleşme	57,784,610 (17,777,821)	17,189,535 (10,714,025)	7,687,433 (5,430,982)	6,951,173 (4,096,983)	115,031 (88,279)	804,492	90,532,274 (38,108,100)	
31 dekabr 2018-ci il tarixinə balans dəyəri	40,006,789	6,475,510	2,256,441	2,854,190	26,752	804,492	52,424,174	
Əlavələr	298,796	1,460,903	272,917	187,000	-	-	2,219,616	
Köçümlər	1,168	-	-	-	-	(1,168)	-	
Silinmələr	(80)	(393,303)	(191,162)	-	-	(16,148)	(600,693)	
Amortizasiya xərç	(2,988,713)	(1,761,367)	(677,908)	(722,025)	(6,112)	-	(6,156,125)	
Silinmiş aktivlər üzrə yığılmış amortizasiya	80	352,538	191,162	-	16,148	-	559,928	
31 dekabr 2019-ci il tarixinə balans dəyəri	37,318,040	6,134,281	1,851,450	2,319,165	20,640	803,324	48,446,900	
31 dekabr 2019-ci il tarixinə illik dəyər Yığılmış amortizasiya və deyərsizleşme	58,094,494 (20,766,454)	18,257,135 (12,122,854)	7,769,188 (5,917,738)	7,138,173 (4,819,008)	98,883 (78,243)	803,324	92,151,197 (43,704,297)	
31 dekabr 2019-ci il tarixinə balans dəyəri	37,318,040	6,134,281	1,851,450	2,319,165	20,640	803,324	48,446,900	

7 Əsas vesaitler (davamı)

Başa çatdırılmamış tikillilər respublikanın bir neçə şəhərində poçt şöbələrinin inzibati binalarının tikintisine çekilmiş xərcləri eks etdirir. Tikinti işləri tamamlandıqdan sonra həmin aktivlər binalar kateqoriyasına köçürülür.

8 İstifadə hüquqlu aktivlər ve icare öhdəlikləri

Şirkət müxtəlif emlak sahələri icareye götürür. İcare müqavilələri adətən 3 il müddətinə bağlanır.

31 dekabr 2018-ci il tarixinə qədər əsas vesaitlərin icaresi əməliyyat icaresi kimi təsnifləşdirilmişdir. 1 yanvar 2019-cu il tarixindən etibarən icare müqavilələri icareye götürülmüş aktivin Şirkətin istifadəsi üçün hazır olduğu tarixden başlayaraq müvafiq öhdəliklə birlikdə istifadə hüquqlu aktivlər kimi tanınır.

	Binalar	Cəmi
1 yanvar 2019-cu il tarixinə balans deyəri	799,869	799,869
Amortizasiya xərci	(266,623)	(266,623)
31 dekabr 2019-cu il tarixinə balans deyəri	533,246	533,246

Şirkət icare öhdəliklərini aşağıdakı kimi tanımışdır:

	31 dekabr 2019	1 yanvar 2019
Qısamüddətli icare öhdəlikləri	266,159	247,600
Uzunmüddətli icare öhdəlikləri	286,110	552,269
Cəmi icare öhdəlikləri	552,269	799,869

2019-cu il ərzində icare öhdəlikləri üzrə 50 min AZN mebleğində faiz xərci maliyyə xərclərinə aid edilmişdir.

31 dekabr 2019-cu il tarixində başa çatan il üzrə qısamüddətli icare xərcləri (ümumi və inzibati xərcələrə aid edilmiş) 46 min AZN təşkil etmişdir. 31 dekabr 2019-cu il tarixində başa çatan il ərzində icare müqavilələri üzrə cəmi ödənişlər 297 min AZN təşkil etmişdir.

Azerpoçt Mehdud Mesuliyetli Cəmiyyəti
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər

9 Qeyri-maddi aktivlər

<u>Azerbaycan manatı ilə</u>	<u>Program təminatı üzrə lisenziyalar</u>	
1 yanvar 2018-ci il tarixinə ilkin deyer Yığılmış amortizasiya	4,040,454 (2,468,280)	
1 yanvar 2018-ci il tarixinə balans deyeri	1,572,174	
Əlavələr Sillənmələr Amortizasiya xərci Sillinmiş qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya	17,976 (28,236) (403,323) 28,236	
31 dekabr 2018-ci il tarixinə balans deyeri	1,186,827	
31 dekabr 2018-ci il tarixinə ilkin deyer Yığılmış amortizasiya	4,030,194 (2,843,367)	
31 dekabr 2018-ci il tarixinə balans deyeri	1,186,827	
Əlavələr Sillənmələr Amortizasiya xərci Sillinmiş qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya	49,184 (212,564) (349,567) 212,564	
31 dekabr 2019-cu il tarixinə balans deyeri	886,444	
31 dekabr 2019-cu il tarixinə ilkin deyer Yığılmış amortizasiya	3,866,814 (2,980,370)	
31 dekabr 2019-cu il tarixinə balans deyeri	886,444	
10 Uzunmüddətli aktivlər üzrə qabaqcadan ödənişlər		
Uzunmüddətli aktivlər üzrə qabaqcadan ödənişlər esas vesaitlər və qeyri-maddi aktivlərin satın alınması üçün təchizatçılara verilmiş 537,707 AZN (2018: 862,921 AZN) məbləğində avansları eks etdirir.		
11 Mal-material ehtiyatları		
<u>Azerbaycan manatı ilə</u>	<u>2019</u>	<u>2018</u>
Satış üçün nezerde tutulan digər məhsullar	886,619	528,001
Xammal və materiallar	962,092	1,238,200
Cəmi mal-material ehtiyatları	1,848,711	1,766,201

Azerpoçt Mehdud Mesuliyetli Cəmiyyəti
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər

12 Ticaret ve diger debitor borclar

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
Ticaret debitor borcları	14,679,723	13,863,665
Sair maliyyə debitor borcları	101,059	122,961
Kredit zərərləri üzrə ehtiyat/dəyərsizləşmə çıxılmaqla	(1,633,462)	(1,442,222)
Ticaret ve diger debitor borclara daxil olan cəmi maliyyə aktivləri	13,147,320	12,544,404
Sair debitor borcları	1,149,306	575,484
Qabaqcadan ödənişlər	206,665	651,778
Millikart ilə hesablaşmalar	101,736	83,825
Əvezləşdirile bilən ƏDV	1,177,343	942,896
Cəmi ticaret ve diger debitor borcları	15,782,370	14,798,387

Dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, ticaret debitor borcların 7,556 min AZN mebleğində hissesi (2018: 6,098 min AZN) xarici valyutadadır.

Əvezləşdirile bilən ƏDV balans tarixinə ödenilməyen alışlar üzrə hesablanır. Əvezləşdirile bilən ƏDV xidmetlərin dəyeri ödəniləndikdən sonra satışdan yaranan ƏDV öhdəliyi ilə evezləşdirilir.

Cəmiyyət gözlənilen kredit zərərlərinin qiymətləndirilmesi üçün BMHS 9-da nezerde tutulan sadələşdirilmiş yanaşma tətbiq edir. Bu yanaşma bütün ticaret debitor borcları üçün bütöv müddət üzrə gözlənilen kredit zərərləri ehtiyatını nezerde tutur.

Gözənlənilen kredit zərərlərinin qiymətləndirilmesi üçün ticaret ve diger debitor borclar kredit riskinin ümumi xüsuslyyətlərinə və vaxtı keçmiş günlerin sayına əsasən qruplaşdırılmışdır.

Gözənlənilen kredit zərərlərinin seviyyəsi müvafiq olaraq 31 dekabr 2018-ci il tarixinə qədər 36 ay ərzində heyata keçirilən satışlar üzrə ödəniş cədvəllerine və bu dövr ərzində yaranmış əvvəlki dövrün kredit zərərlərinə əsaslanır.

Müşterilərin müqavilə üzrə öhdəliklərinin qısamüddətli olması və düzelişlərin təsirinin əhəmiyyətsiz olmasına görə Cəmiyyət makroiqtisadi amillərə dair mövcud və gelecek məlumatlara əsasən əvvəlki dövrler üzrə kredit zərərlərinin seviyyəsinə düzəliş etmemişdir.

Ticaret ve diger debitor borclar üzrə zərer üçün ehtiyat aşağıdakı ehtiyat matrisinə uyğun olaraq müəyyən edilir. Ehtiyat matrisi aktivin gecikdirildiyi günlerin sayına əsaslanır:

<i>Ümumi dəyerin % - nisbetində (Azerbaycan manatı ilə)</i>	<i>Ümumi balans deyeri</i>	31 dekabr 2019		<i>Ümumi balans deyeri</i>	31 dekabr 2018	
		<i>Bütöv müddət üçün GKZ</i>	<i>Xalis balans deyeri</i>		<i>Bütöv müddət üçün GKZ</i>	<i>Xalis balans deyeri</i>
Ticaret debitor borcları						
- qısamüddətli	12,694,581	(587,204)	12,107,377	11,300,180	(278,045)	11,022,135
- 30 gündən az geçikdirilmiş	199,549	(62,941)	136,608	408,267	(132,502)	275,765
- 30 - 90 gün geçikdirilmiş	700,182	(184,697)	505,485	1,203,843	(332,039)	871,804
- 91 - 180 gün geçikdirilmiş	451,767	(284,421)	157,346	657,378	(424,337)	233,041
- 181 - 360 gün geçikdirilmiş	557,575	(418,130)	139,446	52,744	(34,046)	18,698
- 360 gündən çox geçikdirilmiş	76,069	(76,069)	-	241,253	(241,253)	-
Cəmi	14,679,723	(1,633,462)	13,046,261	13,863,665	(1,442,222)	12,421,443

Hesabat dövrünün əvvəli və sonu arasındaki müddədə sadələşdirilmiş GKZ modelinə əsasən ticaret və diger debitor borcları üzrə kredit zərərləri üçün ehtiyatda deyişikliklər aşağıdakı cədvələdə göstərilir:

Azerpoçt Mehdud Məsuliyyəti Cəmiyyəti
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər

12 Ticaret ve diger debitor borclar (davamı)

Ticaret ve diger debitor borcların deyərsizləşməsi üzrə ehtiyatın hərəketi aşağıdakı kimi olmuşdur:

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
1 yanvar tarixinə ticaret debitor borclar üzrə kredit zərərləri üçün ehtiyat	(1,442,222)	(1,004,646)
İl ərzində menfeət və ya zərərdə tənqidiş kredit zərərləri üzrə ehtiyatda artım	(191,240)	(437,576)
Cəmi dövr üzrə menfeət və ya zərərdə kredit zərərləri üçün ehtiyat	(191,240)	(437,576)
31 dekabr tarixinə ticaret debitor borclar üzrə kredit zərərləri üçün ehtiyat	(1,633,482)	(1,442,222)

13 Pul vesaitleri ve onların ekvivalentleri

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
Nağd pul	16,982,821	13,302,310
Yolda olan pul vesaitleri	117,911	844,930
ATM-de olan pul vesaitleri	5,152,138	2,999,327
Mərkəzi Bankdakı nostro müxbir hesabı	21,112,423	27,545,882
Diger banklardakı müxbir hesablar	74,755,607	31,227,827
31 dekabr tarixinə cəmi pul vesaitleri ve onların ekvivalentleri	118,120,900	75,920,276

31 dekabr 2019 və 31 dekabr 2018-ci il tarixinə kredit riskinin ödəmə qabiliyyəti derecelərinə əsasən pul vesaitleri və onların ekvivalentlerinin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir. Cəmiyyətin kredit riskinin təsnifatı sistemi Qeyd 27-de təsvir edilir:

<i>Azerbaycan manatı ilə</i>	31 dekabr 2019	31 dekabr 2018
- Ən yüksək derece	74,751,163	31,198,802
- Yüksek derece	21,116,867	27,574,907
Nağd pul çıxılmaqla, cəmi pul vesaitleri və onların ekvivalentleri	95,868,030	58,773,709

Gözənlənilə kredit zərərlərinin qiymətləndirilməsi məqsədilə pul vesaitleri və onların ekvivalentleri üzrə qalıqlar 1-ci Merheleyə aid edilmişdir. Bu qalıqlar üzrə gözənlənilə kredit zərərlərinin məbləği ehemmiyyətli olmadığına görə Cəmiyyət pul vesaitleri və onların ekvivalentleri üzrə kredit zərərləri üçün ehtiyat yaratmamışdır. Gözənlənilə kredit zərərlərinin qiymətləndirilməsi yanaşması Qeyd 27-de göstərilir.

14 Nizamname kapitalı

31 dekabr 2019-cu il tarixinə Cəmiyyətin qeydiyyatdan keçmiş nizamname kapitalı 73,344,500 AZN (31 dekabr 2018: 73,344,500 AZN) təşkil etmişdir.

31 dekabr 2019 və 31 dekabr 2018-ci il tarixinə Cəmiyyətin səhmdar strukturu aşağıdakı kimiidir:

Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi	100%
Cəmi	100%

Azerpoçt Mehdud Mesuliyetli Cəmiyyəti
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər

15 Borc öhdəlikləri

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
Müddətli kreditlər	13,367,876	14,210,605
Cəmi borc öhdəlikləri	13,367,876	14,210,605

Cəmiyyətin borc öhdəlikləri NRYTN vasitəsilə Beynəlxalq İnkışaf Assosiasiyasından illik 0.75% derecesi ile celb edilmiş ve ödəmə müddəti 15 noyabr 2039-cu ilde başa çatan kreditlərdən ibaretdir. Borc öhdəlikləri ABŞ dollarındadır. Bu borc öhdəlikləri üzrə her hansı girov təminatı nezərdə tutulmur. Borc öhdəlikləri amortizasiya olunmuş deyerde uçota alınır. Diskontlaşdırmanın təsiri ehemiyətli olmadığına görə borc öhdəliklərinin edaletli deyeri onların balans deyerine beraberdir.

Cəmiyyət xarici valyuta öhdəlikləri və ya faiz riskləri ilə bağlı heçinq uçotu aparmır.

Borcların cari ve uzunmüddətli hissəsi aşağıdakı kimi olmuşdur:

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
Cari hisse	731,429	731,428
Uzunmüddətli hisse	12,636,447	13,479,177
Cəmi borclar	13,367,876	14,210,605

Maliyyeleshdirme fealiyyetindən yaranan öhdəliklərde deyişikliklər

Təqdim olunan her bir dövr üzrə Cəmiyyətin maliyyeleshdirme fealiyyetindən yaranan öhdəliklərin təhlili və bu öhdəliklərde deyişikliklər aşağıdakı cədvələ göstərilir. Bu öhdəliklər pul vesaitlərinin hərəkəti haqqında hesabatda maliyyeleshdirme fealiyyətinin tərkibində qeydə alınır.

<i>Azerbaycan manatı ilə</i>	Maliyyeleshdirme fealiyyetindən yaranan öhdəliklər	Borc öhdəlikləri
1 yanvar 2018-ci il tarixinə maliyyeleshdirme fealiyyetindən yaranan öhdəliklər		(15,086,334)
Borcların qaytarılması		874,842
Mezenne ferqi üzrə düzəlişlər		887
31 dekabr 2018-ci il tarixinə maliyyeleshdirme fealiyyetindən yaranan öhdəliklər		(14,210,605)
Borcların qaytarılması		842,729
31 dekabr 2019-cu il tarixinə maliyyelegdilme fealiyyətdən yaranan öhdəliklər		(13,367,876)

16 Ticaret və diger kreditor borclar

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
Ticaret kreditor borclar	12,517,803	17,822,003
Kommunal xidmət təchizatçılarına ödəniləcək məbləğlər	3,488,528	7,707,746
Sair öhdəliklər	256,336	874,574
Ticaret və diger kreditor borclara daxil olan cəmi maliyyə öhdəlikləri	16,262,467	26,404,323
Alınmış avanslar	184,161	173,146
Cəmi ticaret və diger kreditor borclar	16,446,628	26,577,469

Azerpoçt Mehdud Mesuliyetli Cəmiyyəti
31 dekabr 2019-cu il tarixinə məlumatlı hesabatları üzrə qeydlər

17 Müşteri hesabları

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
Dövlət və İctimai təşkilatlar		
- Cari/hesablaşma hesabları	91,592,924	41,180,683
Diger hüquqlı şəxslər		
- Cari/hesablaşma hesabları	3,252,764	4,776,764
Fiziki şəxslər		
- Cari/telebli hesablar	1,936,021	3,926,951
Cəmi müştəri hesabları	96,781,709	49,884,398

18 Gəllərin kateqoriyalar üzrə təhlili

Cəmiyyət aşağıdakı əsas fealiyyət istiqamətləri üzrə malların və xidmətlərin ötürülməsindən müeyyən zamanında gəlir əldə edir:

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
Yerli satışlardan gəlir	33,246,916	30,729,475
Xarici satışlardan gəlir	11,909,243	14,892,772
Cəmi müştərlər ilə müqavilələrdən yaranan gəlir	45,156,159	45,622,247

Əsas mehsul və xidmət növleri üzrə gəllər aşağıda göstərilir:

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
Maliyyə xidmətləri, o cümləden pul köçürmələrindən gəllər	11,683,314	11,310,706
Poçt xidmətlərindən gəllər	11,396,140	14,324,682
Kommunal xidmətlər və digər ödənişlərə görə komissiyalar	8,562,477	8,582,417
Marka və zərflərin satışından gəllər	6,923,826	5,708,765
Süretli poçt xidməti haqları	1,250,453	1,165,472
Kuryer xidmətləri	1,263,660	1,102,558
Teleqraf xidməti haqları	595,628	539,525
Texniki servis və temirdən gəllər	-	3,825
Ödeniş kartlarının satışından gəllər	9,671	532
Diger gəllər	3,470,990	2,883,765
Cəmi müştərlər ilə müqavilələrdən yaranan gəlir	45,156,159	45,622,247

19 Saır Gəllərlər

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
Dövlət subsidiyası	2,433,250	1,000,000
Diger gəllər	596,872	39,348
Cəmi saır gəllərlər	3,030,122	1,039,348

Azerpoçt Mehdud Mesuliyetli Cəmiyyəti
31 dekabr 2019-cu il tarixinə məlüllyə hesabatları üzrə qeydlər

20 Xidmetlərin maya dəyeri

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
İşçi heyeti ilə bağlı xərclər	14,062,458	13,564,318
Daşınma ve çatdırılma xərcləri	2,623,545	7,055,006
Köhnələmə və amortizasiya xərcləri	5,021,243	5,011,536
Materiallar	1,451,855	1,114,645
Yanacaq xərcləri	805,529	792,442
Məlumatların emalı xərcləri	733,937	719,328
Poçt markalarının alıştı	656,603	495,278
Ödəniş kartlarının maya dəyeri	62,872	105,835
Salar	888,069	642,830
Cəmi xidmetlərin maya dəyeri	26,306,111	29,501,218

21 Əməllyat xərcləri

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
İşçi heyeti ilə bağlı xərclər	9,486,340	9,445,859
Köhnələmə və amortizasiya xərcləri	1,751,072	1,680,289
Peşəkar xidmetlər	1,150,889	939,140
Temir və istismar xərcləri	921,035	304,749
Mühəfize xərcləri	824,811	770,677
Kommunal xərclər	758,064	724,477
Rabitə xərcləri	572,943	460,202
Menfeət vergisindən başqa digər vergilər	526,852	611,377
Bank komissiyaları	492,165	495,109
İcare xərcləri	45,535	333,812
Ezamlyye xərcləri	303,219	332,287
Defterxana xərcləri	179,593	131,359
Özvükk haqları	162,825	377,070
Əsas vesaitərin deyərsizləşmə xərcləri	-	280,662
Ticaret və digər debitor borcların deyərsizləşmə xərcləri	191,240	498,175
Uzunmüddətil aktivlər üzrə avans ödənişlerinin deyərsizləşməsi	-	59,158
Sair	1,085,470	610,906
Cəmi əməllyat xərcləri	18,452,053	18,055,308

22 Məlüllyə gəlləri və xərcləri

<i>Azerbaycan manatı ilə</i>	2019	2018
Faiz xərcləri	(10,708)	(10,628)
İcare öhdəlikləri üzrə faiz xərcləri	(49,870)	-
Borc öhdəlikləri üzrə xarici valyuta mövqeyinlərin yenidən qiymətləndirilməsi üzrə gər çixılmaqla zərər	-	887
Məlüllyə xərcləri	(60,578)	(9,741)

23 Menfeət vergisi

(a) Menfeət vergisi komponentləri

Menfeət ve ya zərərdə tanınmış menfeət vergisi geliri aşağıdakı komponentlərdən ibarətdir:

<i>Azerbaycan manatı ilə</i>	<i>2019</i>	<i>2018</i>
Cari vergi xərci	600,654	126,430
Texire salınmış vergi geliri	-	(173,548)
İl üzrə menfeət vergisi xərci/(geliri)	600,654	(47,218)

BHMS və Azerbaycan Respublikasının yerli vergi qanunvericiliyi arasındaki fərqlər neticesində maliyyə hesabatlarının hazırlanması və menfeət vergisinin hesablanması məqsədilə aktiv və öhdəliklərin balans dəyeri arasında müvəqqəti fərqlər emələ gelir.

(b) Menfeət vergisi geliri/(xərci) ilə menfeət ve ya zərərin qanunvericiliyile müeyyen edilmiş müvafiq vergi derecesine olan hasilinin üzləşdirilməsi

Cəmiyyətə tətbiq edilən menfeət vergisi derecesi 20% teşkil etmişdir. Gözənlənilən və faktiki tətbiq edilən vergi xərclərinin üzləşdirilməsi aşağıda göstərilir:

<i>Azerbaycan manatı ilə</i>	<i>2019</i>	<i>2018</i>
Vergidən evvelki menfeət/(zərər)	3,321,508	(1,203,080)
Qanunvericiliyile müeyyen edilmiş 20% derecə ilə hesablanmalı olan vergi xərci:	664,302	(240,612)
Gelirden çıxılmayan xərclər	287,137	357,495
Keçmiş illerin tanınmamış zərərinin istifadəsi	-	(164,101)
Tanınmamış potensial texire salınmış vergi aktivləri	(350,785)	-
İl üzrə menfeət vergisi xərci/(geliri)	600,654	(47,218)

(c) Keçmiş illerin vergi zərəri

Cəmiyyətin keçmiş illerin istifadə olunmamış vergi zərəri ilə bağlı tanınmamış texire salınmış vergi aktivləri yaranmamışdır (2018: sıfır).

24 Əlaqəli təreflerle eməllyatlar və qalıqlar

Tərefler o zaman əlaqəli hesab olunur ki, onlar ümumi nezaret altında olsun və ya təreflərdən biri digərini nezaret etmək iqtidarından olsun və yaxud maliyyə-təserrüfat fealiyyəti ilə bağlı məsələlərə dair qərar qəbul edərək digər tərefə ehemiyətli derecədə təsir göstəre bilsin və ya ona birgə nezaret etsin. Əlaqəli təreflərə her hansı mümkün münasibətlər nezərdən keçirilərkən həmin münasibətlərin mahiyyətinin onların hüquqi formasından əstənliyə prinsipi tətbiq olunur.

Əsas idareedici heyete ödənişlər. Cəmiyyətin əsas idareedici heyetine baş direktor, baş direktorun müavinleri, şöbə müdürü, filial müdürü və baş mühasib daxildir. Əsas idareedici heyetin özvləri təsdiqlənmiş emek haqqı cədveline uyğun olaraq emek haqqı və mükafatlar almaq hüququna malikdirlər. 2018-ci il ərzində əsas idareedici heyete ödənişlər 972,414 AZN (2018: 965,767 AZN) teşkil etmişdir.

24 Elaqlı tərefifierle eməliyyatlar ve qalıqlar (davamı)

31 dekabr 2019-cu il tarixinə elaqəli tərefifierle eməliyyatlar üzrə qalıqlar aşağıdakı kimi olmuşdur:

<u>Azerbaycan manatı ilə</u>	<u>Ümumi nezaretde olan müəssiseler</u>
Ümumi ticaret ve diger debitor borclar	1,382,481
Gözlenilen kredit zərərləri	(19,449)
Ticaret ve diger kreditor borclar	535,332
Müşteri hesabları	45,565,223

31 dekabr 2019-cu il tarixində başa çatan il üzrə elaqəli tərefifierle eməliyyatlardan yaranan gelir və xərclər aşağıdakı kimidir:

<u>Azerbaycan manatı ilə</u>	<u>Ümumi nezaretde olan müəssiseler</u>
Xidmetlərdən elde edilən gelirler	1,443,721
Xammal və materialların alıştırmaları	656,603

31 dekabr 2018-ci il tarixinə elaqəli tərefifierle eməliyyatlar üzrə qalıqlar aşağıdakı kimi olmuşdur:

<u>Azerbaycan manatı ilə</u>	<u>Ümumi nezaretde olan müəssiseler</u>
Ümumi ticaret ve diger debitor borclar	2,213,337
Gözlenilen kredit zərərləri	(37,289)
Ticaret ve diger kreditor borclar	2,407,931
Müşteri hesabları	40,234,066

31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə elaqəli tərefifierle eməliyyatlardan yaranan gelir və xərclər aşağıdakı kimidir:

<u>Azerbaycan manatı ilə</u>	<u>Ümumi nezaretde olan müəssiseler</u>
Xidmetlərdən elde edilən gelirler	1,551,473
Xammal və materialların alıştırmaları	495,278

25 Təchhüdler və şərtli öhdəliklər

Təchhüdler

31 dekabr 2019 və 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə Cəmiyyət tərefindən heç bir maliyyə zamaneti verilməmişdir. Eyni zamanda Cəmiyyətin kapital xərcləri ilə bağlı öhdəlikləri olmamışdır.

Şərtli öhdəliklər

Sığorta. Cəmiyyət öz emlakı və eməliyyatları ilə elaqədar bədbəxt hadiselerin baş vermesi neticesində mülki və etraf mühitə ziyanın deyməsi ilə elaqədar bina və avadanlıqları, fealiyyətin dayanması və ya üçüncü tərefiflər qarşısında öhdəliklərini tam sığortalamamışdır. Cəmiyyət adekvat sığorta terminatı elde edənə qədər müəyyən aktivləre zərər deyməsi və ya mehv edilmesinin eməliyyatlar və maliyyə vəziyyəti üzərində ehemməyyətli dərəcədə eks tesire malik olması riski öz aktuallığını saxlayır.

Mehkeme prosesləri. Adı fealiyyət gedişində vaxtaşırı olaraq Cəmiyyətə qarşı iddialar ireli sürüle biler. Cəmiyyətin rehberliyi öz texminlərinə esasən hesab edir ki, bu iddialar ilə bağlı ehemməyyətli zərər baş vermeyecekdir və müvafiq olaraq 31 dekabr 2019 və 2018-ci il tarixinə hazırlı maliyyə hesabatlarında bu iddialarla bağlı ehtiyat yaradılmışdır.

25 Teehhüdler ve şərti öhdəliklər (davamı)

Şərti vergi öhdəlikləri. Azerbaycan Respublikasının vergi, valyuta ve gömrük qanunvericiliyi müxtəlif şəhliyələrə və tez-tez baş verə bilən deyişikliklərə məruz qalır. Cəmiyyətin əməliyyatları və fealiyyəti ilə bağlı belə qanunvericiliyə dair rehberliyin mövqeyi müvafiq vergi orqanları tərefindən mübahiseləndirilir. Bunun neticesində Cəmiyyətə qarşı böyük məbləğdə elave vergiler, cərimələr və faizlər hesablanır. 31 dekabr 2001-ci il tarixinde tamamlanan maliyyə ilindən başlayaraq vergi yoxlamaları yoxlamadan keçirildiyi il de daxil olmaqla, vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fealiyyətini ehətə edə biler. Müyyəyen hallarda yoxlama daha artıq dövrləri ehətə edə biler.

Cəmiyyətin rehberliyi hesab edir ki, onun tərefindən müvafiq qanunvericiliyin şəhri düzgündür və vergi, xarici valyuta və gömrük qanunvericiliyi ilə bağlı Cəmiyyətin mövqeləri deyişilməyəcəkdir. Müvafiq olaraq, 31 dekabr 2019-cu il tarixinə potensial vergi öhdəlikləri üzrə her hansı ehtiyat qeydə alınmamışdır (31 dekabr 2018: potensial vergi öhdəlikləri üzrə ehtiyat qeydə alınmamışdır).

26 Kapitalın idare olunması

Kapitalın idare edilmesində Cəmiyyətin məqsədi ARMB-nın müyyəyen etdiyi kapital teleblərinə riayət etmek və Cəmiyyətin fealiyyətinin fasilesizliyini və maliyyə sabitliyini qoruyub saxlamaqdır. 31 dekabr 2019 və 31 dekabr 2018-ci il tarixinə Cəmiyyətin kapitalı müvafiq olaraq 59,232,180 AZN və 56,492,302 AZN təşkil etmişdir.

"Poçt haqqında" Azerbaycan Respublikasının Qanununa əsasən Cəmiyyət ARMB-nin müyyəyen etdiyi kapital normativine (20,000,000 AZN) riayət etməlidir.

31 dekabr 2019-cu il tarixinə Cəmiyyət ARMB-nın müyyəyen etdiyi minimal kapital normativi ilə bağlı teleblərinə riayət etmişdir.

27 Maliyyə aletlərinin qiymətləndirme kateqoriyaları üzrə təqdim edilmesi

BMHS 9 "Maliyyə aletləri" standartına uyğun olaraq, maliyyə aktivləri aşağıdakı kateqoriyalara təsnifləşdirilir: (a) FVTPL kateqoriyasında ölçülen maliyyə aktivləri; (b) FVOCI kateqoriyasında ölçülen borc aletləri; (c) FVOCI kateqoriyasında ölçülen pay aletləri və (d) amortizasiya olunmuş dəyerlə qiymətləndirilen maliyyə aktivləri. FVTPL kateqoriyasında ölçülen maliyyə aktivləri iki alt-kateqoriyaya bölünür: (i) FVTPL kateqoriyasında mecburi qaydada qiymətləndirilen aktivlər və (ii) ilkin tanınma zamanı həmin kateqoriyaya aid edilmiş aktivlər.

31 dekabr 2019-cu il tarixinə maliyyə aktivlərinin növləri ilə yuxarıda qeyd edilən qiymətləndirme kateqoriyalarının üzləşdirilməsi aşağıdakı cədvələ göstərilir:

Azerbaycan manatı ilə	Amortizasiya olunmuş dəyerlərə qiymətləndirilen
Aktivlər	
Pul vesaitləri və onların ekvivalentləri:	
- Nağd pul	16,982,821
- Yolda olan pul vesaitləri	117,911
- ATM-de olan pul vesaitləri	5,152,138
- ARMB-deki nostro müxbir hesabi	21,112,423
- Digər banklardakı müxbir hesablar	74,755,607
Ticaret və digər debitor borclar:	
- Ticaret debitor borclar	13,046,261
- Sair maliyyə debitor borclar	101,059
Cəmi maliyyə aktivləri	131,268,220

2019-cu il erzində Cəmiyyətin bütün maliyyə öhdəlikləri amortizasiya olunmuş dəyerlərə əsasən alınılmışdır.

27 Maliyyə aletlerinin qiymətləndirme kateqoriyaları üzrə təqdim edilmesi (davamı)

BMS 39, Maliyyə Aletləri: Tanınması və Qiymətləndirilmesi Standartına uyğun olaraq maliyyə aktivləri aşağıdakı kateqoriyalara təsnifləşdirilir: (a) kreditlər və debitor borcları; (b) satılı bilen maliyyə aktivləri; (c) ödəniş tarixindək saxlanılan maliyyə aktivləri və (d) FVTPL kateqoriyasında ölçülən maliyyə aktivləri. FVTPL kateqoriyasında ölçülən maliyyə aktivləri kateqoriyası iki alt-kateqoriyaya bölünür: (i) ilkin tanınma zamanı bu kateqoriyaya aid edilmiş aktivlər və (ii) ticarət üçün maliyyə aktivləri.

31 dekabr 2018-ci il tarixinə maliyyə aktivlərinin növleri ilə yuxarıda qeyd edilən qiymətləndirme kateqoriyalarının Üzlesdirilmesi aşağıdakı cədvəlde göstərilir:

<i>Azerbaycan manatı ilə</i>	<i>Amortizasiya olunmuş deyerle qiymətləndirilən</i>
Aktivlər	
Pul vesaitləri və onların ekvivalentləri:	
- Nağd pul	13,302,310
- Yolda olan pul vesaitləri	844,930
- ATM-də olan pul vesaitləri	2,999,327
- Mərkəzi Bankdakı nostro müxbir hesabı	27,545,882
- Digər banklardakı müxbir hesablar	31,227,827
Ticarət və digər debitor borclar:	
- Ticarət debitor borcları	12,421,443
- Sair maliyyə debitor borcları	122,961
Cəmi maliyyə aktivləri	88,484,880

2018-ci il ərzində Cəmiyyətin bütün maliyyə öhdəlikləri amortizasiya olunmuş deyerlərə uçota alınmışdır.

28 Maliyyə risklerinin idare edilmesi

Cəmiyyət daxilində risklerin idare edilmesi maliyyə riskleri, əməliyyat ve hüquqi riskler ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinə bazar riski (o cümlədən valyuta riski, faiz derecesi riski və digər qiymət riskleri), kredit riski və lикvidlik riski daxildir. Maliyyə risklerinin idare edilmesi funksiyasının esas məqsədi risk limitlərinin müəyyən edilmesi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idare edilmesində məqsəd bu risklərin azaldırılması üçün nezərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilmesini təmin etməkdən ibarətdir.

Bazar riski. Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan (a) xarici valyuta (b) faiz dereceləri və (c) pay aletləri üzrə açıq mövqeler ilə əlaqədar bazar riskine məruz qalır. Rehberlik qəbul edile bilen risklərin seviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə her gün nəzərət edir. Buna baxmayaraq, bu cür yanaşmadan istifadə edilmesi bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiləyi halda, müəyyən edilmiş limitlərdən artıq zərerlərin yaranmasının qarşısını almır.

Azerpoçt Mehdud Mesuliyetli Cəmiyyəti
31 dekabr 2019-cu il tarixinə məllyə hesabatları üzrə qeydlər

28 Məllyə risklerinin idarə edilməsi (davamı)

Xarici valyuta riski. Valyuta riski satış, alış ve borclar üzrə əməliyyatlar Cəmiyyətin müvafiq əməliyyat valyutalarından başqa valyutalarda ifade olunduqda yaranır.

31 dekabr 2019 ve 31 dekabr 2018-ci il tarixinə Cəmiyyətin məruz qaldığı xarici valyuta riski aşağıdakı cədvəlde göstərilir:

Azerbaycan manatı ilə	31 dekabr 2019			31 dekabr 2018		
	Monetar məllyə aktivləri	Monetar məllyə öhdəlikləri	Xalis balans mövqeyi	Monetar məllyə aktivləri	Monetar məllyə öhdəlikləri	Xalis balans mövqeyi
AZN	48,167,592	(41,942,289)	6,225,303	50,026,781	(51,468,831)	(1,442,050)
ABŞ dolları	73,801,606	(77,288,833)	(3,687,227)	30,010,035	(33,215,309)	(3,205,274)
Avro	664,047	(1,462,009)	(797,962)	760,699	(1,180,835)	(420,136)
Rus rublu	1,214,959	(3,521)	1,211,438	1,533,747	(115,972)	1,417,775
SDR	7,620,012	(6,267,669)	1,352,343	6,133,418	(4,518,379)	1,615,039
Cəmi	131,268,216	(126,964,321)	4,303,895	88,464,680	(90,499,326)	(2,034,646)

Yuxarıdakı cədvəle yalnız monetar aktivlər və öhdəliklər daxildir. Cəmiyyət hesab edir ki, pay aletləri və qeyri-monetar aktivlərlə investisiyalar əhəmiyyətli valyuta riskinin yaranmasına getirib çıxarmır

İl erzində aşağıdakı əhəmiyyətli valyuta mezənnələri tətbiq edilmişdir:

AZN	Hesabat tarixinə spot mezənnə	
	2019	2018
1 ABŞ dolları	1.7000	1.7000
1 Avro	1.9435	1.9468
1 Rus rublu	0.0274	0.0245
1 SDR	2.3463	2.3573

Bütün digər dəyişenlərin sabit qalması şətəblə, hesabat dövrünün sonuna Cəmiyyətin əməliyyat valyutasına tətbiq edilən valyuta mezənnələrindəki mümkün dəyişikliklərin menfeət və ya zərərə, elecə də kapitala təsiri aşağıdakı cədvələ eks etdirilir:

Azerbaycan manatı ilə	31 dekabr 2019	31 dekabr 2018
	Menfeət və ya zərərə təsir	Menfeət və ya zərərə təsir
ABŞ dollarının 20% möhkəmlənməsi	(737,445)	(641,055)
ABŞ dollarının 20% zeifləməsi	737,445	641,055
Avronun 20% möhkəmlənməsi	(159,592)	(84,027)
Avronun 20% zeifləməsi	159,592	84,027
Rus rublunun 20% möhkəmlənməsi	242,288	283,555
Rus rublunun 20% zeifləməsi	(242,288)	(283,555)
SDR-in 20% möhkəmlənməsi	270,469	323,008
SDR-in 20% zeifləməsi	(270,469)	(323,008)

Azerpoçt Mehdud Mesuliyetli Cəmiyyəti
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər

28 Maliyyə risklerinin idare edilmesi (davamı)

Faiz derecesi riski. Cəmiyyət bazar faiz derecelerinin deyişməsinin onun maliyyə veziyətinə ve pul vesaitlərinin hərəketinə təsiri ilə elaqədar rizke məruz qalır. Aşağıdakı cədvələ Cəmiyyətin məruz qaldığı faiz derecesi riski üzrə ümumi təhlili eks olunur. Cədvəldə Cəmiyyətin cəmi maliyyə aktiv və öhdəlikləri müqavilə üzrə faiz derecelerinin deyişməsi tarixlərinə və ya ödəmə müddətlərinə görə (bu tarixlərdən hansı daha tez baş verərsə) təsnifləşdirilir.

<i>Azerbaycan manatı ilə</i>	<i>Teleb edilənədedek və 1 aydan az</i>	<i>1 - 6 ay</i>	<i>6 - 12 ay</i>	<i>1 ilden çox</i>	<i>Cəmi</i>
Cəmi maliyyə aktivləri Cəmi maliyyə öhdəlikləri	131,268,216 (113,065,627)	(474,937)	(501,198)	(12,922,559)	131,268,216 (126,984,321)
31 dekabr 2019-cu il tarixinə faiz dereceleri üzrə xalis həssaslıq kesiri	18,202,589	(474,937)	(501,198)	(12,922,559)	4,303,895
Cəmi maliyyə aktivləri Cəmi maliyyə öhdəlikləri	88,464,680 (76,288,721)	(365,714)	(365,714)	(13,479,177)	88,464,680 (90,499,326)
31 dekabr 2018-ci il tarixinə faiz dereceleri üzrə xalis həssaslıq kesiri	12,175,959	(365,714)	(365,714)	(13,479,177)	(2,034,646)

Rehberlik faiz derecesi üzrə risklerin Cəmiyyətin fəaliyyətinə ehemmiyyətli derecede təsir göstərmədiyini hesab etdikdən sonra Cəmiyyətde bəzək risklerin idare edilmesi üçün rəsmi siyaset və prosedurlar mövcud deyil.

Kredit riski. Maliyyə aleti üzrə eməliyyat aparan bir tərefən öz öhdəliyini yerine yetirə bilməməsi neticesində digər tərefə maliyyə zərəri vurulursa, Cəmiyyət kredit riskinə məruz qalır. Kredit riski Cəmiyyətin qarşı tərefələrə heyata keçirdiyi kredit və digər eməliyyatlar neticesində ortaya çıxır ki, bu da maliyyə aktivlerinin yaranmasına getirib çıxarıır.

Cəmiyyətin her bir filialı yeni müştərilərinə şərtləri təklif etməmişdən əvvəl kredit risklerinin idare edilmesine və təhlili olunmasına cavabdehdir. Kredit riski pul vesaitləri və onların ekvivalentləri, elecə də debitor borclar ilə elaqədar yaranır. Rehberlik müştərilərin kredit keyfiyyətini qiymətləndirirken onların maliyyə veziyətini, keçmiş təcrübəsini və digər amilləri nəzəre alır və hesabat dövründə bu qarşı tərefələrin öz öhdəliklərini yerine yetirməməsi ilə bağlı her hansı zərərin yaranacağını ehtimal etmir.

Aktivlərin növleri üzrə Cəmiyyətin məruz qaldığı kredit riskinin maksimal seviyyəsi aşağıdakı kimi olmuşdur:

<i>Azerbaycan manatı ilə</i>	<i>2019</i>	<i>2018</i>
Ticaret və digər debitor borclar		
- Ticaret debitor borcları	13,048,261	12,421,443
- Salır maliyyə debitor borcları	101,059	122,961
Pul vesaitləri və onların ekvivalentləri		
- Teleb edilənədedek bank qalıqları	95,868,030	58,773,709
Cəmi kredit risklerinin maksimal seviyyəsi	109,015,350	71,318,113

Kredit riskinin təsnifati sistemi. Kredit riskinin qiymətləndirilməsi və kredit riskinin seviyyəsinə görə maliyyə aletlərinin təsnifləşdirilməsi məqsədile Cəmiyyət beynəlxalq reyting agentlikləri (Standard & Poor's - "S&P", Fitch, Moody's) tərefindən müəyyən edilen ödəmə qabiliyyəti derecelərindən istifadə edir. Xarici kredit reytingləri və müvafiq ödəmə qabiliyyəti dereceləri aşağıdakı cədvəldə göstərilir:

28 Mallyye risklerinin idare edilmesi (davamı)

Vahid şkalası üzrə ödeme qabiliyyəti dereceleri	Kənar beynəlxalq reyting agentliklerinin müvafiq reytingləri (Moody's)
Ən yüksək derece	Aaa-dan Ba1-dek
Yüksek derece	Ba2-dən B1-dek
Orta derece	B2, B3
Xüsusi monitoring tələb edir	Caa1+dən Ca-dek
Defolt	C

Vahid şkalası üzrə kredit riskinin her bir seviyesi üçün müeyyen ödeme qabiliyyəti dereceleri təyin olunur:

- **Ən yüksək derece** – aşağı kredit riski olan yüksək keyfiyyəti aktivlər;
- **Yüksek derece** – orta kredit riski olan kifayət qədər keyfiyyəti aktivlər;
- **Orta derece** – qənaətbəxş kredit riski olan orta keyfiyyəti aktivlər;
- **Xüsusi monitoring tələb edir** – daha etraflı monitoring və berpaedici idarəetmə tələb edən kreditləşdirmə mexanizmləri; ve
- **Defolt** – defolt hadisəsi baş vermiş kreditləşdirmə mexanizmləri.

Kontragentlərə kənar reytinglər S&P, Moody's və Fitch kimi müstəqil beynəlxalq reyting agentlikleri tərəfindən təyin edilir. Bu reytinglər ictimaiyyətə açıqdır. Həmin reytinglər və defolt ehtimalları üzrə müvafiq intervallar aşağıdakı maliyyə aletlərinə tətbiq edilir: pul vesaitləri və onların ekvivalentləri.

Bu reytinglər topdansatış müştərilər üçün müstəqil qiymətləndirmə aparıldığıda tətbiq olunur. Əks təqdirdə Cəmiyyətin risklərə nəzarət funksiyası müştərinin maliyyə veziyətini, keçmiş təcrübəsini və digər amilləri nezəre alaraq, onun kredit keyfiyyətini qiymətləndirir. Fərdi risk limitləri rehberlik tərəfindən müeyyen edilmiş limitlərə uyğun olaraq daxili və ya xarici reytinglərə əsasən yaradılır. Topdansatış müştərilərin kredit limitlərinə uyğunluğu müntəzəm olaraq rehberlik tərəfindən yoxlanılır.

Mallyye aktivləri üzrə gözlenilen kredit zərerləri. Cəmiyyətin xidmətlərin göstərilməsindən yaranan ticaret debitor borcları gözlenilen kredit zərerləri modelinə məruz qalır.

BMHS 9-un deyərsizləşmə ilə bağlı telebləri pul vesaitləri və onların ekvivalentlərinə de şamil olunsa da, müeyyen edilmiş deyərsizləşmə zərərinin hecmi əhəmiyyətsiz olmuşdur.

Ticaret debitor borcları. Cəmiyyət gözlenilen kredit zərerlərinin qiyməti endirilmesi üçün BMHS 9-da nezərdə tutulan sadələşdirilmiş yanaşma tətbiq edir. Bu yanaşma bütün ticaret debitor borcları üçün bütöv müddət üzrə gözlenilen kredit zərerləri ehtiyatını nezərdə tutur.

GKZ-nin qiymətləndirilmesi üçün ticaret debitor borcları kredit riskinin ümumi xüsusiyyətlərinə və vaxtı keçmiş günlərin sayına əsasən qruplaşdırılmışdır.

GKZ seviyəsi müvafiq olaraq 31 dekabr 2019-cu il tarixinə qədər 36 ay ərzində heyata keçirilən satışlar üzrə ödəniş cədvəllerine və bu dövr ərzində yaranmış əvvəlki dövrün kredit zərerlərinə əsaslanır.

Ticaret debitor borcların bərpasına dair esaslandırılmış gözləntilər olmadığda belə debitor borcları silinir. Ticaret debitor borcların bərpasına dair esaslandırılmış gözləntilərə digər məsələlər yanaşı, debitorun Cəmiyyətə razılıasdırılmış ödəniş cədvəline riayət edə bilməməsi və müqavilədə nezərdə tutulan ödənişlərin 90 gündən çox gecikdirilmesi daxildir.

Her bir müştərinin fərdi xüsusiyyəti Cəmiyyətin kredit riskinə təsir edir. Bununla belə, rehberlik hesab edir ki, müştərilerin fəaliyyət göstərdiyi ölkə və iqtisadi sektora xas risklər daxil olmaqla, Cəmiyyətin müştəri bazasının demografiyası, xüsusilə hazırkı iqtisadi şəraitdə kredit riskinə təsir edən amillərdəndir.

28 Mallyye risklerinin idare edilmesi (davamı)

Xarici poçt müdiriyetlerinin debitor borçları ile elaqədar yaranan kredit riski adətən Ümumdünya Poçt İttifaqının Nizamnamesine uyğun olaraq, her bir ölkə üzrə xarici poçt müdiriyetlerine ödəniləcək kreditor borçları ile evezləşdirilmək aradan qaldırılır. Her bir xarici poçt müdiriyeti ilə yekun hesablaşma xidmet göstərildikdən sonra bir il ve ya daha artıq dövrde aparıla bilər. Xarici poçt müdiriyetlerinin ümidsiz debitor borçları üzrə Cəmiyyətin yaratdığı ehtiyat yekun ödənişdən sonrakı dövрe esaslanır.

Ticaret debitor borçları üzrə deyərsizleşme zərərleri eməliyyat mənfeətinin tərkibində xalis deyərsizleşme zərəri kimi göstərilir. Əvveller silinmiş mebleğlərin sonradan bərpası da eyni setir maddesində göstərilir.

Ümumliyətə, GKZ aşağıdakı kredit riski parametrlərinin hasilinə bərabərdir: effektiv faiz derecesindən istifadə etməkli cari deyəre diskontlaşdırılan defolt qalan deyer (EAD), defolt ehtimalı (PD) və defolt baş verəcəyi halda itirilməsi gözlənilen mebleğ (LGD). GKZ her bir fərdi mallyye aktivinin bütöv müddəti ərzində her bir növbəti il üçün kredit riski parametrlərini proqnozlaşdırmaqla müəyyən edilir.

EAD - hesabat dövründən sonra kredit qalığının mebleğində gözlənilen deyişiklikləri nézərə alaraq, gelecek defolt tarixində kredit qalığının qiymətləndirilməsi, o cümlədən esas borc və faizlərin ödənilmesi və kredit öhdəlikləri üzrə vesətlərin gözlənilen istifadəsildir.

PD - müəyyən müddət ərzində defoltun baş verme ehtimalının qiymətləndirilməsidir.

LGD - defolt baş verdiyi zaman yaranan zərərin qiymətləndirilməsidir. Bu, müqavilə üzrə ödənilməli gelecek pul axınları ilə borcaların eldə etməsi gözlənilen pul axınları arasındakı fərqə esaslanır. Adətən bu göstərici EAD-nin faiz nisbəti kimi ifade edilir. Gözlənilen zərərler hesabat dövrünün sonuna cari deyəre diskontlaşdırılır.

Bu üç komponentin hasilini tapılır və berpa ehtimalını (yeni, maliyyə aktivinin əvvəlki ayda ödənilmesi və ya defolt olması) nézərə alaraq onlara düzəliş edilir. Bu, her bir gelecek dövr üçün GKZ-nin hesablanması effektiv şəkilde temin edir və sonradan hesabat tarixinə geri diskontlaşdırılaraq toplanır. GKZ-nin hesablanması üçün istifadə edilən diskont derecesi ilkin effektiv faiz derecesi və ya onun texminini deyəridir.

Kənar reytinglər esasında qiymətləndirme prinsipləri. Bezi kredit qalıqları üzrə beynəlxalq reyting agentlikləri tərəfindən dərc edilmiş kredit reytingləri mövcuddur ki, bu da defolt və defolt vəziyyətindən qayıtma statistikasına esasen PD və LGD kimi kredit riski parametrlərini qiymətləndirmək üçün istifadə olunur.

GKZ modellerine daxil edilmiş proqnoz məlumatlar. GKZ-nin qiymətləndirilməsi üçün miqrasiya matrisindən istifadə edildikdə proqnoz məlumatları artıq təyin olunmuş kənar reytingə daxildir.

Sadeleşdirilmiş yanaşma üzrə proqnoz yanaşma

1. GKZ-nin hesablanması prosesində en son makroiqtisadi şərtlərin esas hissesi artıq nézəre alındığına görə debitor borçlar üzrə PD və LGD son 36 aylıq məlumatlara esasen hesablanır;

2. Yaxın gelecekde gözlənilən makroiqtisadi mühit PD və LGD-ni hesablayarkən mövcud makroiqtisadi vəziyyətə oxşardır;

3. Cəmiyyətin ticaret debitor borçlarının ödəmə müddəti 30 gündən azdır. Uzunmüddətli makroiqtisadi inkişaf seqmentlər üzrə risk profilinin yaradılmasında əhəmiyyətli rol oynamır. Bu səbəbdən debitor borçlar üzrə proqnoz düzelişi aparılmamışdır.

Cəmiyyət maliyyə aktivləri üzrə texminlər və faktiki zərərlər arasındaki fərqlərin azaldılması üçün öz metodologiya və ferziyyələrini müntəzəm olaraq nezərdən keçirir. Belə fərqlərin təhlili (bek-testing) en azı ilde bir dəfə aparılır.

GKZ-nin qiymətləndirilməsi metodologiyası üzrə bek-testing neticələri Cəmiyyətin rehberliyinə təqdim edilir və selahiyətli şəxslərle razılışdırıldıqdan sonra modellerin və ferziyyələrin təkmilləşdirilməsi üçün növbəti addımlar müəyyən edilir.

Likvidlik riski. Likvidlik riski maliyyə öhdəliklərinin yerinə yetirilməsində müəssisənin çətinliklərə üzüleceyi riskdir. Cəmiyyət esasen borçlar və kreditor borçlarından ibarət olan davamlı maliyyəleşme bazasını saxlamağa çalışır. Cəmiyyət gözlənilmeyen likvidlik teleblərini tez bir zamanda və asanlıqla yerinə yetirmək üçün vesaitləri pul vesaitləri və onların ekvivalentləri şeklinde saxlayır.

28 Maliyyə risklerinin idare edilməsi (davamı)

Likvidliyin idare olunmasına Cəmiyyətin yanaşması mümkün qədər həm normal, həm də çətin şəraitde qəbul edilmez zərərlər çekmeden və ya Cəmiyyətin nüfuzuna xəzel getirməden öz öhdəliklərini yerine yetirmek üçün kifayət qədər likvidliy temin etməkdir.

31 dekabr 2019-cu il tarixinə maliyyə öhdəliklərinin ödəmə müddətlərinə görə təhlili aşağıdakı cədvələr göstərilir:

<i>Azerbaycan manatı ilə</i>	<i>Teleb edilənədək və 1 aydan az</i>	<i>1 - 3 ay</i>	<i>3 - 12 ay</i>	<i>1 ilden çox</i>	<i>Cəmi</i>
Öhdəliklər					
Müddətli kreditlər	-	365,715	365,714	12,636,447	13,367,876
İcare öhdəlikləri	21,453	43,294	201,412	286,110	552,269
Ticaret və digər maliyyə öhdəlikləri	16,262,467	-	-	-	16,262,467
Müşteri hesabları	96,781,709	-	-	-	96,781,709
Cəmi maliyyə öhdəlikləri	113,065,629	409,009	567,126	12,922,557	126,964,321

31 dekabr 2018-ci il tarixinə maliyyə öhdəliklərinin ödəmə müddətlərinə görə təhlili aşağıdakı cədvələr göstərilir:

<i>Azerbaycan manatı ilə</i>	<i>Teleb edilənədək və 1 aydan az</i>	<i>1 - 3 ay</i>	<i>3 - 12 ay</i>	<i>1 ilden çox</i>	<i>Cəmi</i>
Öhdəliklər					
Müddətli kreditlər	-	365,714	365,714	13,479,177	14,210,605
Ticaret və digər maliyyə öhdəlikləri	26,404,323	-	-	-	26,404,323
Müşteri hesabları	49,884,398	-	-	-	49,884,398
Cəmi maliyyə öhdəlikləri	76,288,721	365,714	365,714	13,479,177	90,499,326

29 Hesabat tarixindən sonrakı hadisələr

2020-ci ilin evvelində Çin və onun hüdudlarından kenarda yayılmış yeni koronavirus (Covid-19) infeksiyası biznes və iqtisadiyyata menfi təsir göstərmışdır. Diger tərəfdən, neftə olan telebatın azalması və 2020-ci ilin mart ayında dünya bazarında neftin qiymətinin aşağı düşməsi Şirkətin emalıyyat mühitine birbaşa təsir göstərə biler. Rehberlik bu veziyəti düzəliş edilməsini tələb etmeyən hesabat tarixindən sonrakı hadise hesab edir. Mövcud veziyətin qeyri-sabit olmasını və sürtələn inkişaf etdiyini nəzəre alaraq, bu hadisenin Cəmiyyətə mümkün təsirinin kəmiyyətə qiymətləndirilmesini məqsədəyən hesab etmirik.

Covid-19 neft hasilatından tamamilə asılı olan Azerbaycan iqtisadiyyatına daha dolayı təsir göstərib. Neftə olan telebatın azalması və neftin qiymətinin düşməsi qismən bu pandemiya ilə izah olunur. Hazırkı tarixdək Cəmiyyətin satış və ya təchizat zəncirində ciddi təsir müşahidə olunmayıb. 2020-ci ilin birinci yarısında rehberlik tərəfindən sifarışçıların tələbinde azalma müşahidə edilməyib. Xammal təchizatı və istifadəsi normal iş rejimində olduğu kimi davam etməkdir. Gələcək pul daxili olmalarına ehemmiyyətli təsir gözənləniləndi. Üçün rehberlik 2020-ci ilde aktivlərin deyərini deyərsizləşməsini gözləmir. Bu hadisenin makroiqtisadi proqnozlara təsiri Cəmiyyətin 2020-ci il üzrə BMHS 9-a uyğun gözlənilen kredit zərərləri ilə bağlı ehtiyatların hesablanması zamanı nəzəre alınacaqdır.

30 1 yanvar 2018-ci il tarixindən evvelki dövrləre tətbiq edilən uçot siyaseti

31 dekabr 2018-ci il tarixinde başa çatan müqayiseli dövredə tətbiq edilən ve BMHS 16-ya (İcare) uyğun olaraq deyişdirilən uçot siyaseti aşağıda göstərilir.

Əməlliyyat icarəsi. Cəmiyyət icare obyektinin mülkiyyət hüququ ile bağlı risk ve faydaların esas etibarile icareye verəndən Cəmiyyətə ötürülməsini nezerde tutmayan icare müqavilesi üzrə icareye götürən qismində çıxış etdikdə, əmumi icare ödənişləri icare müddəti ərzində düz xətt metoduna esasen il üzrə menfeət və ya zərerde tanınır. İcare müddəti icareye götürən tərefindən icare obyektinin icaresi haqqında imzalanmış müqavile esasında leğv oluna bilmeyən dövr, habelə icareye götürənenin elave ödənişlər etməsindən asılı olmayaraq icare obyektinin icarəsini artırmaq hüququna malik olduğu elave dövrlərdir (eğer icareye götürən icare müddətinin əvvəlinde bu seçimi istifadə etməsinə kifayət qədər əmin olarsa).